

2705Y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 2705Y Sosiologiya**

1 Marksizmə görə hansı münasibətlər insanların şüur və iradəsindən asılı olmayaraq təşəkkül tapır:

- Siyasi
- Maddi
- Mənəvi
- Sosial
- İctimai

2 Marksizmə görə sosial subyektlərin fəaliyyətini müəyyən edən başlıca amil hansıdır:

- Mənəvi həyat çəraiti və ondan irəli gələn mənafə və tələbatlar
- Maddi həyat şəraiti və ondan irəli gələn mənafə və tələbatlar
- Sosial həyat şəraiti və ondan irəli gələn mənafə və tələbatlar
- Sosial-siyasi həyat şəraiti və ondan irəli gələn mənafə və tələbatlar
- İctimai həyat şəraiti və ondan irəli gələn mənafə və tələbatlar

3 Marksizmə görə bu və ya digər cəmiyyətin yaranmasında başlıca rol oynayan amil hansıdır:

- Sosial əlaqə və münasibətlərin məcmusu
- İctimai əlaqə və münasibətlərin məcmusu
- Sosial və siyasi münasibətlərin məcmusu
- Sosial-psixoloji münasibətlərin məcmusu
- İctimai-siyasi əlaqə və münasibətlərin məcmusu

4 Avropa kapitalizmi öz mənşeyinə görə protestant dini-əxlaqi kompleksinə borcludur fikri hansı sosioloqa məxsusdur:

- V.Pareto
- M.Veber
- S.Simmel
- V. Zombart
- Q. Maska

5 İnsan öz fəaliyyətinin məqsədi ilə ona çatmağın yolları haqqında aydın təsəvvürə malikdirən və öz fəaliyyətinə digər insanların reaksiyasını nəzərə alırsa elmin bu sosial fəaliyyəti necə adlanır:

- İR Rasional
- Məqsədyönlü
- Ənənəvi
- Affektiv
- Sərvətyönümlü

6 M. Veberə görə davranışın etik, estetik və ya dini əhəmiyyətinə şüurlu inamla bağlı olan sosial fəaliyyət necə adlanır:

- İR Rasional
- Ənənəvi
- Məqsədyönlü
- Affektiv
- Sərvətyönümlü

7 M. Veberə görə şüursuz, psixoloji impulsların və hisslerin təsiri altında baş verən sosial fəaliyyət necə adlanır:

- Məqsədyönlü
- İrrasional
- Affektiv
- Resional
- Ənənəvi

8 M.Veberə görə vərdişlər və adətlər əsasında baş verən sosial fəaliyyət necə adlanır

- Affektiv
- Ənənəvi
- İR Rasional
- Məqsədyönümlü
- Sərvətyönümlü

9 F. Tyonnis cəmiyyətdə mövcud olan insanları qarşılıqlı düşmən münasibətləri hansı amillərlə izah edirdi:

- Sosial statistika
- Sosial stratifikasiyası
- Sosial ekologiya
- Sosial psixologiya
- Sosial fizika

10 P.Sorokinin fikrincə nəzəri sosiologiya aşağıdakı hissələrə ayrıılır:

- sosial analitika, sosial mexanika, sosial fiziologiya
- sosial analitika, sosial mexanika, sosial genetika
- sosial genetika, sosial statika, sosial fiziologiya
- nəzəri sosiologiya ayrı-ayrı hissələrə bölünmür
- sosial fiziologiya, sosial analitika, sosial genetika

11 Neopozitivizm cərəyanının yaranması zərurəti nə ilə baslıdır?

- təbiətşünaslıqla sosiologianın əlaqələndirilməsi ilə
- ümumi səsioloji metod hazırlanması ilə
- universal elmi metodun hazırlanması ilə
- elmin standart konsepsiyasının hazırlanması ilə
- sosial faktların şərhinə elmi-falsəfi yanaşma ilə

12 Marksizmə görə cəmiyyətə bütöv sosial orqanizm kimi baxış öz əksini hansı anlayışda tapır?

- tarixi materialist yanaşma anlayışı
- üstqurum və bazis anlayışı
- maddi istehsal üsulu anlayışı
- ictimai-iqtisadi formasiya anlayışı
- ictimai şüur və ictimai varlıq anlayışı

13 M.Veber sosial fəaliyyətin tipləri haqqında:

- praktiki, ənənəvi, affektiv, məqsədyönlü fəaliyyət
- affektiv, ənənəvi, əməli, sərvətönlü fəaliyyət
- ənənəvi, praktiki, sərvətönlü, məqsədyönlü fəaliyyət
- ənənəvi, affektiv, sərvətönlü, məqsədyönlü fəaliyyət
- ənənəvi, əməli, affektiv, məqsədyönlü fəaliyyət

14 M.Veberin fikrincə sosiologianın elm kimi əsas məqsədi nədir?

- sosial qrupların və təbəqələrin fəaliyyətini öyrənmək
- sosial institutlarının fəaliyyətini öyrənmək
- sosial qrupların fəaliyyətini aşdırmaq

- insanın və insanlar qrupunun davranışını və sosial fəaliyyətini öyrənmək
- sosial birliklərin fəaliyyətini təhlil etmək

15 G.Zimmelin Pulun fəlsəfəsi əsərində təhlil olunan sosioloji problem:

- pulun sosio-mədəni proseslərdə oynadığı rolun təhlilinə
- insanların var-dövlətə olan hərisliyinin səbəblərinin aşdırılmasına
- sosial proseslərə pulun göstərdiyi təsirin tədqiqinə
- insanlar arasında müxtəlif münasibətlərin təşəkkülündə pulun oynadığı rolun təhlilinə
- kapital yiğiminin mənəvi-mədəni proseslərin təhlilinə təsirinin öyrənilməsi

16 Kontun fikrincə insanların idraki fəaliyyəti və şüuru bu inkişaf mərhələlərindən keçmişdir:

- pozitiv, metafizik, ideoloji
- pozitiv, elmi, teoloji
- teoloji, mifoloji, metafizik
- teoloji, metafizik, pozitiv
- elmi, teoloji, metafizik

17 Aşağıda sadalananlardan hansı sosial münasibətlərin funksiyasına aid deyil:

- İnsanlarası münasibətlərin möhkəmləndirilməsi
- Sosial strukturun integrasiyası
- Sosial dəyişikliklərin idarə olunması
- Sosial hakimiyyətdəki dəyişikliklərin idarə olunması
- Qruplardaxilində həmrəyliyi qoruyub saxlamaq

18 Parsonsə görə hüquqi sistemin dini sistemdən ayrılması, inzibati bürokratiyanın, bazar iqtisadiyyatı və demokratik seçki sisteminin formallaşdığı cəmiyyət tipi necə adlanır:

- Ara
- Müasir
- Metafizik
- Dini
- Primitiv

19 Parsonsə görə yazı, sosial təbəqələşmənin formallaşlığı, mədəbiyyətin müstəqil fəaliyyət sahəsinə çevrildiyi cəmiyyət tipi necə adlanır

- Dini
- Müasir
- Primitiv
- Ara
- Elmi

20 Parsonsə görə differensiasiyanın güclü olduğu, cəmiyyətin ölkələr, dövlətlər və xalqlara parçalanmasında verdiyi cəmiyyət tipi necə adlanır:

- Metofizik
- Müasir
- Ara
- Primitiv
- Elmi

21 Parsonsə görə fərd və cəmiyyətin aşağıda sadalanan hansı problemi həll etməsi mövcud ola bilməsi üçün vacib deyil

- Məqsədlərin müəyyən edilməsi
- Latentlik

- İnteqrasiya
- Plüralizm
- Adaptasiya

22 Marksizmə görə bəşəriyyətin inkişafı özündə hansı prosesi əks etdirir:

- Hakim təbəqə və kütlənin formasiyaların bir-birlərini əvəz etməsini
- Sınıfların hakimiyyətdə formasiyaların bir-birlərini əvəz etməsini
- Sosial təbəqələrin formasiyaların bir-birlərini əvəz etməsini
- İctimai-iqtisadi formasiyaların bir-birlərini əvəz etməsini
- Sosial qrupların formasiyaların bir-birlərini əvəz etməsini

23 Marksist sosialogiyasının mərkəzi ideyasını nə təşkil edir:

- Sosial münasibətlərin elmi surətdə idarə edilməsi ideyası
- Sosial-psixoloji münasibətlərin elmi surətdə idarə edilməsi ideyası
- Kütlənin elmi surətdə idarə edilməsi ideyası
- Cəmiyyətin elmi surətdə idarə edilməsi ideyası
- Siyasi münasibətlərin elmi surətdə idarə edilməsi ideyası

24 İnsanlar sadəcə şərti olaraq sosial mövcudat kimi nəzərdən keçirilə bilərlər, əslində isə onlar təbiətin ümumi qanunları əsasında inkişaf edirlər fikri hansı sosioloqa məxsusdur:

- S. Zimmel
- M. Veber
- O. Kont
- V. Pareto
- H. Spenser

25 E. Dyürkheyəmə görə fərdin intiharı etməsinin cəmiyyətdə mənəvi sərvətlərin və normaların dərin böhranı ilə bağlı olan motivi necə adlanır:

- Eqaizm
- Anomizm
- Psixologiya
- Altörizm
- Sosial

26 Dyürkheyəmə görə fərdin intihar etməsinin, fərdin cəmiyyətdə öz şəxsi keyfiyyətlərinin əhəmiyyətinin itirilməsi ilə əlaqədar olan motiv necə adlanır:

- Psixoloji
- Alturizm
- Anomizm
- Eqaizm
- Sosial

27 Cəmiyyətin təkammülünün integrasiya, differensiya və intizam yüksəlməsə kimi mərhələdən keçdiyi iddia edən sosioloq kimdir:

- Zimmel
- Spenser
- Kant
- Dyürkheyəm
- Steyn

28 O. Kont öz nəzəriyyəsinin hadisələrin inkişaf ardıcılıqlarından bəhs edən hissəsini necə adlandırmışdır:

- Sosial dinamika

- Sosial strategiyası
- Sosial siyaset
- Sosial psixologiya
- Sosial statistika

29 O. Kont Sosial fizika nəzəriyyəsini cəmiyyətin mövcudluq qanunlarından bəhs edən hissəsinə adlandırılmışdır:

- Sosial dinamika
- Sosial strategiyası
- Sosial siyaset
- Sosial statitika
- Sosial psixologiya

30 C.Mid simvollar vasitəsilə ünsiyyəti hansı baxımdan izah edirdi?

- funksional və psixoloji
- funksional və fizioloji
- funksional və antropoloji
- fizioloji və psixoloji
- antropoloji və psixoloji

31 T.Parsons hansı cəmiyyət tipləri göstərirdi?

- vəhşilik, barbarlıq, sivilizasiya
- primitiv, ara, müasir
- ibtidai, ara, sivilizasiya
- ibtidai, orta, müasir
- primitiv, orta, industrial

32 G.Zimmel nəyi sosiologyanın predmeti hesab edir?

- cəmiyyətlə şəxsiyyətin mənafelərinin əksliyini
- qlobal problemləri
- hakimiyyətlə bağlı hadisələri
- münaqişəli vəziyyətləri
- insanların sosial qarşılıqlı təsirini

33 F.Tyonnisin təmiz sosiologiyasını şərtləndirən səbəb hansıdır?

- qlobal problemlər
- münaqişəli vəziyyətlər
- sosial problemlər
- tarixi proseslər
- sosial hadisələr

34 Q.Moskanın Elita tsikli konsepsiyası sosiologiya elminə nə gətirmişdir?

- mənəvi etik məna
- mənəvi-əxlaqi məna
- sırf siyasi məna
- sosial-siyasi xarakter
- iqtisadi-siyasi xarakter

35 E. Dürkheymin Özünəqəsd əsərində intiharın hansı üç sosial səbəbi göstərilir?

- iradə, egoizm, alturizm
- egoizm, alturizm və anomizm
- anomik, iradə, egoizm

- eqoizm, affektiv, alturizm
- anomik, alturizm, emosional

36 O.Kontun sosial fizika təlimi aşağıdakı iki bölmədən ibarət idi:

- sosial nəzarət və sosial statika
- sosial statika və sosial dinamika
- sosial statika və sosial kimya
- sosial dinamika və sosial sfera
- sosial statistika və sosial dinamika

37 P.Sorokinə görə nəzəri sosialogiyanın sosial həyatın ayrı-ayrı tərəfləri və sosial institutlarının inkişafını öyrənən hissəsi necə adlanır

- Sosial fəaliyyət
- Sosial mexanika
- Sosial analitika
- Sosial genetika
- Sosial strafifikasiya

38 P.Sorokinə görə nəzəri sosialogiyanın insanların qarşılıqlı təsir prosesindən bəhs edən hissəsi necə adlanır:

- Sosial fəaliyyət
- Sosial analitika
- Sosial genetika
- Sosial mexanika
- Sosial strafifikasiya

39 P.Sorokinə görə nəzəri sosiologiyanın sosial hadisələrinin strukturunun öyrənən hissəsi necə adlanır:

- Sosial fəaliyyət
- Sosial genetika
- Sosial mexanika
- Sosial analitika
- Sosial strafifikasiya

40 M. Ayverə görə sosialogiya elminin başlıca məqsədi nədir:

- Cəmiyyətin inkişaf qanuna uyğunluqlarını aşkara çıxartmaq
- Cəmiyyətdəki bərabərsizlikləri tədqiq etmək
- Sosial problemləri tədqiq etmək
- Sosial faktların mahiyyətinə varmaq
- Sosial pozgunluqları aşkara çıxarmaq

41 Sosialogiyada morfologiya və etiologiya təlimlərinin banisi kimdir:

- P. Sorokin
- R.K. Meton
- R.M.Mak-Ayver
- M.Veber
- T.Parsons

42 ABŞ səsioloqu M. Ayverə görə sosial səbəblər haqqında təlim necə adlanır:

- Neopozitivistizm
- Sosialogizm
- Stratifikasiya
- Etiologiya

Morfologiya

43 ABŞ sosioloqu M.Ayverə görə sosial formalar haqqında təlim necə adlanır:

- Neopozitivizm
- Sosialogizm
- Stratifikasiya
- Morfologiya
- Etiologiya

44 Fərdin intihar etməsinin sosial normaların fəndlərə zəifləməsi ilə bağlı olan motivi necə adlandırır:

- Sosial
- Anonizm
- Alterizm
- Eqaizm
- Psixoloji

45 Sosiologizm cərəyanının banisi kimdir:

- L.Şteyn
- H.Spenser
- O.Kont
- E. Dyürkheyim
- M.Veber

46 Sosialogiyanın predmetinin fəndlərin iradəsindən asılı olmayaraq mövcud olan və onlara təsir göstərən sosial faktlardan ibarət olduğunu iddia edən sosioloq kimdir:

- Veber
- O.Kont
- Spenser
- Dyürkheyim
- Şteyn

47 Cəmiyyətin mövcudluğunun tarazlığı əsaslandığını kim iddia edirdi?

- K.Marks
- D.Koen
- Q.Beylon
- T.Parsons
- O.Kont

48 Ümumi sosiologiyaya dair traktat əsərində Pareto insan fəallığını hansı tiplərə ayıır?

- ənənəvi və rasionala
- rasional və irrasional
- düşüncə və hisslər
- məntiqi və qeyri-məntiqi
- affektiv və rasional

49 Sosiologizm cərəyanı hansı sosioloq tərəfindən yaradılmışdır?

- V.Pareto
- G.Zimmel
- L.Şteyn
- E.Dürkheyim
- H.Spenser

50 Müasir Fransada sosializm və kommunizm əsərinin müəllifi kimdir?

- M.Veber
- O.Kont
- E.Dürkheim
- L.Şteyn
- F.Tyonnis

51 Spenserin təkamül nəzəriyyəsinə görə o neçə mərhələdən keçir?

- dörd
- altı
- beş
- üç
- iki

52 Sintetik fəlsəfə sistemi , Əsas mənbələr , Elmi, siyasi və fəlsəfi təcrübələr əsərlərinin müəllifi kimdir?

- F.Tyonnis
- O.Kont
- L.Şteyn
- H.Spenser
- E.Dürkheim

53 Sosial hadisələri izah etməni Homans hansı anlayışla bağlayırdı?

- tarix
- sosiologiya
- politologiya
- psixologiya
- futurologiya

54 C. Homansın fikrincə ,təsvir yalnız müşahidə olunan əlaqə və münasibətlərin ümumiləşdirilməsi sayəsində mümkündür. O,bu cür ümumiləşdirmələri necə adlandırır?

- sosial
- siyasi
- iqtisadi
- fərziyələr
- mədəniyyət

55 Sosial fəaliyyət nəzəriyyəsinin meydana gəlməsi hansı tədqiqatçının adı ilə bağlıdır?

- L.Kozer
- R.Berger
- T.Lukman
- A.Şyuts
- C.Homans

56 C.Mid sosial hərəkatın neçə formasını və ya pilləsini göstərir?

- 7
- 5
- 2
- 6
- 3

57 İnsan fəaliyyətinin səciyyəvi cəhəti simvollardan istifadə olunmasıdır fikri kimə məxsusdur?

- T.Lukman
- C.Mid
- A.Şyuts
- L.Kozer
- R.Berqer

58 Simvolik interaksionizm cərəyanının banisi kimdir?

- L.Kozer
- C.Mid
- R.Berqer
- T.Lukman
- A.Şyuts

59 Hansı sosioloji nəzəriyyə dünyanın dərk edilməsini, konkret faktların qəbul edilməsi insanın bu və ya digər hadisələrə necə qiymət verməsindən asılı olduğunu qeyd edir.

- Struktur –funksional təhlil
- Fenomenoloji
- Simvolik interaksionizm
- Sosial fəaliyyət
- Münaqişələrin sosiologiyası

60 R.Berqer, A.Şyuts, T.Lukman hansı sosioloji nəzəriyyənin nümayəndələridir?

- Struktur –funksional təhlil
- Fenomenoloji
- Sosial fəaliyyət
- Simvolik interaksionizm
- Münaqişələrin sosiologiyası

61 Sosial münaqişələrin necə funksiyaları göstərilir?

- 3
- 4
- 7
- 8
- 2

62 Amerika sosioloqları L.Kozer və K.Mills , alman sosioloqu R.Darendorf cəmiyyətdə hansı problemə xüsusi diqqət yetiriblər.

- sosial
- mədəniyyət
- iqtisadi
- münaqişə
- siyasi

63 Parsons necə cəmiyyət tipi göstərir?

- 1
- 3
- 4
- 8
- 2

64 Struktur –funksional təhlil anlayışı necə mənada işlənir?

- 5

- 4
- 2
- 6
- 3

65 Müasir Qərb sosiologiyasında Neopozitivizm cərəyanı aşağıdakı neçə prinsiplərin həllini nəzərdə tuturdu?

- 2
- 6
- 7
- 5
- 4

66 Marksist sosiologiyası cəmiyyətin neçə obyektiv inkişafı qanunlarını irəli sürmişdir?

- 5
- 4
- 3
- 7
- 9

67 M.Veber sosial fəaliyyətin neçə tipini fərqləəndirirdi?

- 5
- 2
- 5
- 4
- 8

68 Hansı sosioloq fikrincə ,sosiologianın predmetini bütün tarixi dəyişikliklərə baxmayaraq öz məzmununu dəyişməyən insanlararası sosial qarşılıqlı təsir təşkil edir?

- E.Dyürkheyim
- G.Zimmel
- Q.Moska
- M.Veber
- H.Spenser

69 Q.Moska tarixdə kimin roluna öz münasibətini bildirmişdir?

- qrupların
- insan
- şəxsiyyətin
- fərdin
- lider

70 Pareto həm burjua demokratiyasının ideallarına ,həm də marksizim nəzəriyyəsinin müddəalarına necə yanaşırıdı?

- yüksək
- etinasızlıqla
- ümüdlə
- etibarla
- əvəzsiz

71 Paretotonun fikrincə, tarix hansı elitaların hakimiyyət uğrunda mübarizə meydanıdır?

- iqtisadi elita

- siyasi elita
- milli elita
- etnik elita
- mədəni elita

72 Sosial hadisələrə qiymət verərkən ,həm sosioloq və iqtisadçı kimi təbii- elmi baxışlara əsaslan sosioloq kimdir?

- H.Spenser
- V.Pareto
- E.Dyürkheyim
- M.Veber
- T.Parsons

73 Sosiologyanın predmetinin fərdlərin iradəsindən asılı olmayaraq mövcud olan və onlara təsir göstərən sosial faktlardan ibarət olduğunu iddia edən sosioloq kimdir?

- H.Spenser
- E.Dyürkheyim
- V.Pareto
- T.Parsons
- M.Veber

74 Hansı mərhələdə insan öz mühakimələrində elmi müşahidələrə əsaslanırdı?

- neqativ
- pozitiv
- teoloji
- proqres
- meafizik

75 İnsanlar hansı mərhələdə hadisələri abstrakt anlayışlarla izah edirdi?

- elmi
- metafizik
- pozitiv
- neqativ
- teoloji

76 Hansı mərhələdə insan ağılı təbiətdə baş verən bütün hadisələri fövqəltəbi qüvvələrlə izah edir.

- metafizik
- teoloji
- proqres
- neqativ
- pozitiv

77 Dinamik qanunlar hansı qanunlara bölünür?

- funksional və dinamik qanunlar
- statik və ümumi qanunlar
- səbəbiyyət və funksional qanunlar
- dinamik və statik qanunlar.
- səbəbiyyət və statik qanunlar.

78 Sosial hadisələri sərt determinasiya etməyib sosial təmin sabitliyinin saxlanması şərti daxilində dəyişikliklərin əsas istiqamətlərini ,onların təməyüllərini əks etdirən anlayış necə adlanır?

- səbəbiyyət

- dinamik.
- spesifik.
- statik.
- ümumi.

79 Aşağıdakılardan hansı anlayış sosial dəyişiklərin istiqamətini ,amilləri və formalarını müəyyənləşdirir, konkret şəraitdə hadisələrin ardıcılılığı arasında qəti və birmənalı əlaqəni göstərir?

- spesifik
- ümumi.
- statik.
- dinamik.
- spesifik.

80 Bütün ictimai sistemlərdə fəaliyyət göstərən qanunlar necə adlanır?

- səbəbiyyət
- statik.
- spesifik
- ümumi.
- xüsusi

81 Qanunlar özünün təsir müddətinə görə hansı qanunlara bölündürülər?

- e) dinamik və speifik.
- spesifik və dinamik.
- xüsusi və ümumi
- ümumi və spesifik
- statik və dinamik

82 Müxtəlif fəndlər və sosial toplular arasında münasibətləri müəyyən edərək onların fəaliyyətində ifadə olunan qanun necə adlanır?

- funksional qanun
- statik qanun
- qanun.
- sosial qanun.
- dinamik qanun.

83 Sosiologyanın ideoloji fəaliyyətində iştirakı ilə şərtləndirilən funksiya aşağıdakılardan hansına aiddir?

- proqnozlaşdırma.
- idrak.
- praktiki
- ideoloji
- idarəetmə.

84 Sosiologiya hansı faktlardan geniş istifadə edərək onların mahiyyətini açır və sosial qanun və qanuna uyğunluqlar şəklində mücərrəd ümumiləşdirmələrə nail olur?

- psixoloji
- xüsusi.
- nəzəri
- empirik
- ümumi

85 Sosiologiya elminin strukturunda hansı sosioloji nəzəriyyələri ayıırlar?

- iqtisadi sosiologiya,siyasi sosiologiya.

- ümumi sosiologiya,elmi sosiologiya .
- elmi sosiologiya, siyasi sosiologiya
- ümumi sosiologiya,xüsusi sosiologiya, konkret sosioloji tədqiqatlar.
- siyasi sosiologiya ,xüsusi sosiologiya

86 Hansı anlayış eyni ilə sosiologyanın mühüm tədqiqat obyektlərindən biri olan , həmçinin sosial münasibətlər mövqeyindən nəzərdən keçirilir?

- sahibkar.
- lider.
- fərd.
- şəxsiyyət.
- rəhbər.

87 Sosiologiya bir elm kimi aşağıdakı alimlərin hansının adı ilə bağlıdır?

- E.Dyurkheym
- H.Spenser.
- Maks Veber.
- Ogüst Kont
- N.Smelzer

88 Sosiologiya elmi bu hissələrdən ibarətdir?

- nəzəri və elmi
- nəzəri və ideoloji
- nəzəri və praktiki
- nəzəri və tətbiqi
- nəzəri və əməli

89 Dürkheymə görə Sosiologyanın predmetinin əsasını təşkil edən sosial faktların hansı tipləri fərqləndirilir?

- maddi və mənəvi
- maddi və sosial
- sosial və psixoloji
- morfoloji və mənəvi
- iqtisadi və mənəvi

90 Sosiologiya bütün sosial elmlərin fəlsəfi əsasıdır fikri aşağıda adları çəkilən mütəfəkkirlərdən hansına məxsusdur?

- Spenser
- Albert Şefle
- Kont
- Qumploviç
- Zimmel

91 Sosial idrakin hansı səviyyəsi ayrı-ayrı sosial hadisə və prosesləri sosial tamlı uyğunlaşdırılmağa və onları elmi şəkildə izah etməyə imkan verir.

- Xüsusi sosialoji nəzəriyyələr
- Ümumi və xüsusi sosialoji nəzəriyyələr
- Konkret tədqiqatlar
- Ümumi sosialoji nəzəriyyələr
- Emprik tədqiqatlar

92 Ümumi sosioloji nəzəriyyənin əsas vəzifəsi nədir:

- Cəmiyyətin sosial strukturunun inkişaf qanunlarını tədqiq etmək
- Cəmiyyətdə sosial integrasiya proseslərini idarə etmək.
- Cəmiyyətin sosial diferensiya proseslərinə nəzarət etmək
- Cəmiyyətin mövcudluğu və inkişafının ümumi qanunları tədqiq etmək
- Sosial-siyasi sferalar arasındaki qarşılıqlı münasibəti tədqiq etmək

93 Aşağıda sadalananlardan hansı sosiologianın idarəetmə funksiyasının həyata keçirilmə aspektlərinə aid deyildir.

- Sosial inkişafın mənbəyi və mexanizmini aşkara çıxarmaq
- Sosial hadisə və proseslərin gələcək inkişaf perspektivlərini başa düşmək
- Sosial qanunların qanun meyli kimi həyata keçirmək
- Sosial-siyasi proseslərin inkişaf istiqamətini idarə etmək
- Sosial tədqiqatlarda idrakı fəaliyyətin nəzəri təhlilini vermək

94 Sosiologyanın hansı funksiyası sosial inkişafın obyektiv qanuna uyğunluqları barədə dəqiq bilik verir:

- İdealoji
- Tərbiyəni
- Praktiki
- İdrakı
- Praqnozlaşdırıcı

95 Cəmiyyəti təmsil edən müxtəlif təbəqələrin bu və ya digər konkret məsələyə münasibətin öyrənmək məqsədilə istifadə edilən metod hansıdır:

- Sintez
- Sənədlərin təhlili
- Sorğu
- Müşahidə
- Analiz

96 Sosial gerçəkliyin bilavasitə, məqsədyönlü, planlı və şüurlu şəkildə inkişafına xidmət edən metod hansıdır

- Sənədlərin təhlili
- Analiz
- Sorğu
- Müşahidə
- Sintez

97 Sosialozi tədqiqatlar üçün zəruri olan məlumatların əlavə olunmasına kömək edən metod hansıdır:

- Müşahidə
- Aanaliz
- Sorğu
- Sənədlərin təhlili
- Sintez

98 İctimai sistemlə mövcud ictimai həyat sferası arasındaki əlaqəni, habelə sonuncuya xas olan daxili qarşılıqlı əlaqə və asılılığını nə aşkara çıxarıır:

- ümumi sosioloji nəzəriyyələr
- sosial-falsəfi tədqiqatlar
- konkret sosioloji tədqiqatlar
- xüsusi sosioloji nəzəriyyələr
- ümumi sosioloji tədqiqatlar

99 Amerikalı sosioloq N.Smelzer sosiologyanın tədqiqat obyektlərinə bunları daxil edirdi:

- sosial institutlar, sosial dəyişikliklər, sosiologianın elementləri, siyasi sistemi
- sosial bərabərsizliklər, sosiologianın elementləri, sosial struktur, sosial institutlar, sosial nəzarət
- sosial institutlar, sosial stratifikasiya, sosiologianın elementləri, ictimai bərabərsizliklər, sosial dəyişikliklər
- sosiologianın elementləri, ictimai bərabərsizliklər, sosial institutlar, cəmiyyət və dəyişiklikləri
- cəmiyyət və dəyişiklikləri, sosial sistem, sosiologianın elementləri, sosial institutlar

100 Konkret sosiologianın hansı sferaları elmin tədqiqat obyektlərini təşkil edirlər.

- sosial institutlar, sosial bərabərlik halları, sosial birliklər
- müxtəlif sosial proseslər, sosial-siyasi sistem, sosial institutlar
- sosial struktur, sosial institutlar, sosial sfera;
- sosial institutlar, sosial birliklər, müxtəlif sosial proseslər
- sosial idarəetmə, sosial birliklər, sosial institutlar

101 Sosiologiya sosial idrakın aşağıdakı səviyyələrini əks etdirir:

- ümumi nəzəriyyə, elmi araşdırmlar, xüsusi nəzəriyyələr
- xüsusi nəzəriyyələr, fəlsəfi tədqiqatlar, nəzəri ümumiləşdirmələr
- ümumi nəzəriyyə, fəlsəfi aspekt, empirik tədqiqatlar
- ümumi nəzəriyyə, xüsusi nəzəriyyələr, konkret tədqiqatlar
- konkret tədqiqatlar, xüsusi nəzəriyyələr, elmi fərziyyələr

102 Sosiologianın predmetini insanlar arasındaki qarşılıqlı mənəvi münasibətlər, habelə ünsiyyətin ideal və texniki üsulları, formaları təşkil edir fikri hansı mütəfəkkirə məxsusdur

- Zimmel
- Dürkheim
- Spenser
- Albert Şefle
- Kont

103 Sosiologiya elə ən ümumi elmdir ki, həm tarixi inkişafın ümumi nəzəriyyəsini, həm antropologiyani, həm də etnoqrafiyanı birləşdirir fikri hansı mütəfəkkirə məxsusdur?

- Zimmel
- Dürkheim
- Kont
- Spenser
- Veber

104 Sosiologianın predmetini insan zəkasının və psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdirilməsinin öyrənilməsi təşkil edir fikri hansı mütəfəkkirə məxsusdur?

- Zimmel
- Dürkheim
- Spenser
- Kont
- Veber

105 Sosiologiya sosial idrakın aşağıdakı səviyyələrini özündə əks etdirir:

- Heç biri
- Xüsusi nəzəriyyələr, fəlsəfi tədqiqatlar, nəzəri ümumiləşdirmələr
- Ümumi, xüsusi nəzəriyyələr, empirik tədqiqatlar
- Ümumi, xüsusi nəzəriyyələr, konkret tədiqtlar
- Elmi fərziyyələr və elmi araşdırmlar

106 Proqnozlaşdırmanın necə tipi fərqləndirilir.

- Sosial, siyasi
- Nəzəri, tətbiqi
- Elmi, praktiki
- Proqram, plan
- İdraki, idealoji

107 Sosiologyanın hansı funksiyası kütlələrin ideya-tərbiyə işinə xidmət edir:

- Praqnozlaşdırıcı
- Praktiki
- İdrakı
- İdealoji
- Tərbiyəni

108 Sosialogyanın hansı funksiyası ictimai həyatın müxtəlif sahələrinin idarə olunmasına kömək üçün təklifləri sürür:

- Praqnozlaşdırıcı
- İdrakı
- İdealoji
- Praktiki
- Tərbiyəni

109 Sosialogyanın hansı hissəsi ictimai həyatın ən müxtəlif sahəsində sosiallogyanın köməyini təklif edir:

- Elmi
- İdealoji
- Nəzəri
- Tətbiqi
- Praktiki

110 Sosiologyanın hansı hissəsi problemlərin ümumiləşdirilməsi və elmi nəticələr çıxarılması ilə məşqul olur:

- Praktiki
- Elmi
- Nəzəri
- Tətbiqi
- İdealoji

111 XX əsrдə Sosialogiya elmində hansı meyllər formalaşmışdır:

- Amerika və Afrika meyli
- Avropa və Asiya meyli
- Qərb və Şərqi meyli
- Şimali və Cənubi Amerika meyli
- Amerika və Avropa meyli

112 Sosiologiya elminin aşağıdakı funksiyaları möv cuddur:

- idraki, direktiv, ideoloji, əməli, tərbiyəvi, tənqidi
- ideoloji, əməli, dünyagörüşü, praktiki, proqnozlaşdırıcı, tənqidi
- idraki, praktiki, ideoloji, tərbiyəvi, proqnozlaşdırıcı, tənqidi
- dünyagörüşü, proqnozlaşdırıcı, tənqidi, məsləhətverici, direktiv, ideoloji
- praktiki, tərbiyəvi, dünyagörüşü, direktiv, tənqidi, ideoloji

113 Sosiloji informasiyanın neçə faizə qədəri sorğu vasitəsilə əldə olunur?

- .9

- .8
- .5
- .7
- .6

114 Sosiooji tədqiqatların aparılmasında istifadə olunan metodlar:

- sənədlərin təhlili, analiz və sorğu
- müşahidə, induksiya və deduksiya
- sənədlərin təhlili, müşahidə və sorğu
- sorğu, müşahidə və analiz
- müşahidə, analiz və sintez

115 Sosiologiya- faktlardan elmi nəticə çıxarmağı bacaran elmdir -fikri kimə məxsusdur

- C.Homans
- T.Parsons
- P.Sorokin
- Q.Bekker
- N.Smelzer

116 Sosiologyanın inkişafında emprik mərhələ adlanan dövr necənci ildə formalılmışdır?

- 30-50-ci illər
- 20-40-ci illər
- 20-50-ci illər
- 30-40-ci illər
- 50-60-ci illər

117 Sosiologyanın formallaşmasına başlıca səbəb nə olmuşdur?

- siniflərin formallaşması
- ziddiyətlər və ictimai-siyasi mübarizə
- stratififikasiyanın dərinləşməsi
- heç biri
- cəmiyyətdə təbəqələşmə

118 Cəmiyyətə sistem kimi yanaşın onu təbiətin bir hissəsi hesab edən nəzəriyyə necə adlanır?

- "sosial stratififikasiya"
- "sosial struktur"
- "sosial funksionalizm"
- "sosial fizika"
- "sosiologizm"

119 Sosial fizika ideyası necənci əsrə formalılmışdır?

- heç biri
- XVII əsr
- XX əsr
- XVIII əsr
- XIX əsr

120 Sosiologyanın müstəqil elm kimi meydana gəlməsi necənci əsrə təsadüf edir?

- heç biri
- VII əsr
- XIX əsr
- XX əsr

XVIII əsr

121 Sosiologiyanın elementləri, ictimai bərabərsizliklər, sosial infrastrukturlar, cəmiyyət və dəyişikliklər kimi elementləri sosiologyanın tədqiqat obyektiñə daxil edən sosioloq kimdir:

- M. Veber
- N. Smelzer
- O. Kont
- E. Drukheyn
- L. Şteny

122 Sosiologyanın predmetini nə təşkil edir:

- Cəmiyyətin mənəvi sferası
- Cəmiyyət və sosial orqanizmlər
- Siyaset və siyasi münasibətlər
- Sosial-siyasi münasibətlər
- Cəmiyyət və ictimai rəy

123 Sosiologiya müstəqil elm kimi neçənci əsrdə formallaşmışdır:

- XXI əsr
- XX əsr
- XIX əsr
- XVII əsr
- XVIII əsr

124 Sosiologiya dedikdə nə başa düşülür:

- Siyasi idarəetmə haqqında elm
- İdarəetmə nəzəriyyəsi
- İdarəetmə haqqında elm
- Cəmiyyət haqqında elm
- Siyaset haqqında elm

125 Sosiologiya elmi bu hissələrdən ibarətdir?

- nəzəri və əməli
- nəzəri və tətbiqi
- nəzəri və elmi
- nəzəri və praktiki
- nəzəri və ideoloji

126 ABŞ sosiologiyasının təşəkkülündə hansı məktəbin rolü böyükdür?

- San-Fransisko məktəbi
- Boston məktəbi
- Çikaqo məktəbi
- Nyu-York məktəbi
- Vaşinqton məktəbi

127 Sosiologiyani sosial birliklərin təşəkkülü, inkişafi və fəaliyyətinin öyrənilməsi haqqında elm kimi qiymətləndirən kimdir?

- İ.T.Toşenko
- V.A.Yadov
- E.B.Şestopal
- V.N.Lavrinenko
- Q.V.Osipov

128 Sosiologiya termini bu filosof tərəfindən irəli sürülmüşdür

- E.Dürkheim
- O.Kont
- L.Şteyn
- H.Spenser
- M.Veber

129 Sosioloji tədqiqatların təşkili və aparılması prosesini II mərhələsinə daxildir

- Sənədlərin çıxarışlarının toplanması
- İlkin sosioloji məlumatların toplanması
- Rəyi soruşulanlardan bəzilərinin fikri
- Hamısı
- Tədqiqatçının qeydləri

130 Sosioloji tədqiqatların təşkili və hazırlığı prosesinin birinci mərhədəsinə aiddir

- İnfomasiyanın təhlil edilməsi üsullarının müəyyənləşməsi
- Hamısı aiddir.
- Məqsədin programın hazırlanması
- Planın düşünülməsi
- Tədqiqatın müddətinin müəyyənləşdirilməsi

131 Sosioloji tədqiqatlar necə prosesdir

- Nəzəri
- praktiki
- İdrakı
- Sosioloji
- Elmi

132 Metodologiya dedikdə nə başa düşülür

- Heç biri
- Yeni bilik əldə olunması
- Nəzəri bilik əldə olunması
- Emprik biliklər əldə olunması
- Sosioloji bilik əldə olunması

133 Sosial tədqiqatlara müraciət olunmasının əsas səbəbi nədir

- Cəmiyyətdə integrasiya prosesinin sürətlənməsi
- Cəmiyyətin geniş məzmunlu və aktual informasiyaya ehtiyac olunması
- Heç biri
- Cəmiyyətdə differensiasiya prosesinin sürətlənməsi
- Cəmiyyətdə sosial pozğunluq hallarının artması

134 Sosioloji tədqiqatların başlıca məqsədini nə təşkil edir

- Cəmiyyətdə müxtəlif mənafeyə malik olan təbəqələrin mənafelərini
- Cəmiyyət həyatı üçün mühüm əhəmiyyət kəsb edən problemi təhlil etmək
- Sosioloji tədqiqatın vəzifəsini müəyyən edir
- Cəmiyyətdə integrasiya hallarını təhlil etmək
- Cəmiyyətdə differensiasiya hallarını təhlil etmək

135 Öyrənilən obyekti haqqında gümanlardan asılı olaraq hansı fərziyyələr ola bilər

- nəzəri və analitik

- təsviri və izah edici
- nəzəri və təsviri
- təsviri və xəyali
- analitik və xəyali

136 Əsas anlayışlar sosioloji tədqiqatda hansı rolü yerinə yetirirlər

- tədqiqatın məqsədini aydınlaşdırır
- tədqiqatın predmetini müəyyən edirlər
- tədqiqatın xarakterini müəyyən edirlər;
- tədqiqatın praktiki əhəmiyyətini müəyyən edir
- sosioloji tədqiqatın vəzifəsini müəyyən edir

137 Sosioloji tədqiqatların obyekti

- sosial qruplar və təbəqələr
- insan birliklərinin fəaliyyəti və onun həyata keçdiyi şərait
- sosial struktur və şəxsiyyət
- sosial struktur və sosialdiferensasiya
- sosial institutlar

138 Sosioloji tədqiqatlarda elmi problem nəyi əks etdirməlidir

- mənəvi problemləri
- problemlı sosial şəraiti
- münaqişəli vəziyyətləri
- sosial problemləri
- siyasi problemləri

139 Sosioloji tədqiqat programı hansı bölmələrə malikdir

- bölmələri yoxdur
- nəzəri və metodiki
- elmi və metodiki
- nəzəri və praktiki
- elmi və nəzəri

140 Cəmiyyəti təmsil edən müxtəlif təbəqələrin bu və ya digər konkret məsələyə münasibətin öyrənmək məqsədilə istifadə edilən metod hansıdır

- Sənədlərin təhlili
- Analiz
- Sintez
- Müşahidə
- Sorğu

141 Sosial gerçəklilikin bilavasitə, məqsədyönlü, planlı və şüurlu şəkildə inkişafına xidmət edən metod hansıdır

- Sintez
- analiz
- Müşahidə
- Sənədlərin təhlili
- Sorğu

142 Sosialoji tədqiqatlar üçün zəruri olan məlumatların əlavə olunmasına kömək edən metod hansıdır:

- Sintez
- Sənədlərin təhlili

- Müşahidə
- Sorğu
- Analiz

143 Sosioloji tədqiqatların aparılmasında istifadə olunan metodlar:

- müşahidə, analiz və sintez
- sənədlərin təhlili, müşahidə və sorğu
- sənədlərin təhlili, analiz və sorğu
- sorğu, müşahidə və analiz
- müşahidə, induksiya və deduksiya

144 Əməyin elmi təşkiliñə istinad edən cəmiyyət necə adlanır?

- pozitiv
- industrial
- ənənəvi
- postindustrial
- elmi

145 İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunan cəmiyyət necə adlanır?

- pozitiv
- postindustrial
- industrial
- ənənəvi
- elmi

146 Cəmiyyətin təkamülü onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkətdir ideyası hansı nəzəriyyədə öz əksini tapmışdır?

- heç biri
- Liberalizm nəzəriyyəsi
- Sosial dəyişikliklər nəzəriyyəsi
- Stratifikasiya nəzəriyyəsi
- Tsiklik inkişaf nəzəriyyəsi

147 Sənaye cəmiyyəti ilk dəfə harada və nə vaxt meydana gəlmışdır

- XVIII İngiltərə
- XVIII əsr Almaniya
- XVI əsr İtaliya
- XVII əsr Fransa
- XIX əsr Hollandiya

148 Dövlət, onun bürokratik aparatı və ordusı hansı cəmiyyət tipində meydana gəlmışdır

- Aqrar cəmiyyətdə
- Ovçuluq cəmiyyətində
- Müasir cəmiyyətdə
- Sənaye cəmiyyətində
- Bağlılıq cəmiyyətində

149 Bağlılıq cəmiyyəti ilk dəfə harada yaradılmışdır

- Qədim Romada
- Qədim Misirdə
- Yaxın Şərqdə
- Qədim Çində

Qədim Yunanıstanda

150 XX əsrin 70-ci illərində D.Bell, U.Roston və R.Aron tərəfindən yardımçı nəzəriyyə necə adlandırılmışdır

- Üç texnoloji dövr
- yeddi texnoloji dövr
- beş texnoloji dövr
- dörd texnoloji dövr
- iki texnoloji dövr

151 Marksizmə görə cəmiyyətin tarixi

- Məhsuldar qüvvələrin inkişaf tarixi
- Maddi nemətlər istehsalının inkişaf tarixi
- Üstqurum münasibətlərinin inkişaf tarixi
- İctimai şüurun inkişaf tarixi
- İctimai –iqtisadi formasiyaların inkişaf tarixi

152 Qərb sosioloqu Uayt sivilizasiyaya aşağıdakı 3 komponenti daxil edir

- Sosiologiya, fəlsəfə, mexanika
- Fəlsəfə ,texnika ,cəmiyyətin sosial təşkili
- Texnika,sosiologiya, cəmiyyətin sosial təşkili
- Texnika, mexanika, cəmiyyətin sosial təşkili
- Fəlsəfə,texnika, mexanika

153 Müxtəlif fəndlər və sosial toplular arasındaki münasibətləri müəyyən edərkən onların fəaliyyətində ifadə olunan qanunlar necə adlanır

- Universal
- Siyasi
- İctimai
- Sosial
- Ümumi

154 Obyektiv mövcud olan, daim təkrar olunan, ictimai həyatda və ya müəyyən tarixi dövrdə hadisələrin mövcudluq əlaqəsi prosesi necə adlanır

- Sosial-siyasi qanunlar
- Universal qanunlar
- İctimai münasibətlər
- İctimai qanun
- Sosial qanunlar

155 Cəmiyyətin mədəni-tarixi tipləri nəzəriyyəsinin əsasını hansı sosioloq qoymuşdur

- H.Spenser
- F.Engels
- K.Marks
- N.Y.Danilevski
- M.Veber

156 İctimai həyatın bu və ya digər tərəflərinin yenidən qurulmasını nəzərdə tutan tədbirlər kompleksi necə adlanır

- Tərəqqi
- İnqilab
- Təkamül

- İslahat
- Reqresus

157 İctimai həyatın hər bir sahəsində kəskin və dərin diyışıklar nəticəsində cəmiyyətin bir kefiyyət vəziyyətindən diyərinə keçmə prosesi necə adlanır

- Reqresus
- Tənəzzül
- Tərəqqi
- İnqilab
- Təkamül

158 İnkışafın ləngiməsi, neqativ nəticələrə gətirib çıxaran, cəmiyyətdə İnsanların mənəvi-mədəni səviyyəsinin zəifləməsi prosesi necə adlanır

- Kompromis
- Tənəzzül
- İnkışaf
- Reqresus
- Tərəqqi

159 Adidən alıyə, mükəmməliyə doğru irəliləmə necə adlanır

- Reqresus
- Konensus
- İnkışaf
- Tərəqqi
- Kompromis

160 Aşağıda qeyd olunanlardan hansı müasir dövürdə cəmiyyətin inkişaf meylinin əsasını təşkil edir

- İctimai şurun rolu və əhəmiyyətinin artması
- İctimai münasibətlərin təkmilləşdirilməsi
- İnsanların fəaliyyətinin ictimai xarakteri və dəyişdirici rolunun artması
- Hamısı
- Cəmiyyətin təşkili səviyyəsinin yüksəlməsi

161 İctimai münasibətlərin növlərin seç

- Sosial və ideoloji
- Sosial və siyasi
- Maddi və mənəvi
- Maddi və ideoloji
- İctimai və siyasi

162 İctimai münasibətlərin neçə tipi var

- 4
- 6
- 3
- 2
- 8

163 Cəmiyyətdə mövcud olan insanların sosial fəaliyyəti, yeni istehsalat, siyaset, mənəvi həyat və digər sahələrdəki fəaliyyəti prosesində meydana gələn əlaqə və qarşılıqlı təsir necə adlanır

- Sosial-psixoloji münasibətlər
- Siyasi münasibətlər
- Sosial münasibətlər

- İctimai münasibətlər
- Psixoloji münasibətlər

164 D.Bell ,U.Roston və R.Arona görə əsasını intellektual,informasiya-kompüter texnologiyalarının təşkil etdiyi cəmiyyət necə adlanır

- Sosial
- Industrial
- Sənayeləşmiş
- Postindustrial
- Sənayeləşdirilməmiş

165 D.Bell ,U.Roston və R.Arona görə emaledici sənayeyə üstünlük verilən cəmiyyət necə adlanır

- Sosial
- Sənayeləşmiş
- Sənayeləşdirilməmiş
- Industrial
- Postindustrial

166 D.Bell ,U.Roston və R.Arona görə həllədici iqtisadiyyata malik olan ənənəvi cəmiyyətlər necə adlanır

- Sosial
- Postindustrial
- Industrial
- Sənayeləşdirilməmiş
- Kapitalist

167 Sosioloqlara görə cəmiyyətə hansı 2 yanaşma mövcuddur

- İctimai-iqtisadi formasiya və sosial fizika nəzəriyyəsi
- Sosial statistika və sosial fizika nəzəriyyəsi
- Sosial dinamika və sosial fizika nəzəriyyəsi
- İctimai iqtisadi formasiya və “üç mərhələ” nəzəriyyəsi
- Sosial sertifikasiya və “üç mərhələ” nəzəriyyəsi

168 Modernist cəmiyyətlərdə insan fəaliyyəti hansı prinsiplərlə nizama salınır?

- əxlaq, düşüncə və səmərəliliklə
- əxlaq və hüquqla
- ağıl və hissərlə
- əxlaq və düşüncə ilə
- hüquq, ağıl, səmərəliliklə

169 Marksizmə görə cəmiyyətin tarixi:

- üstqurum münasibətlərinin inkişafı tarixidir
- ictimai şürurun inkişafı tarixidir
- ictimai-iqtisadi formasiyaların inkişafı tarixidir
- maddi nemətlər istehsalının inkişafı tarixidir
- məhsuldar qüvvələrin inkişafı tarixidir

170 Qərb sosioloqu Uayt sivilizasiyaya aşağıdakı 3 komponenti daxil edir:

- texnika, mexanika, cəmiyyətin sosial təşkili
- Sosiologiya, Fəlsəfə, mexanika
- texnika, sosiologiya, cəmiyyətin sosial təşkili
- fəlsəfə, texnika, mexanika
- fəlsəfə, texnika, cəmiyyətin sosial təşkili

171 Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rola malik olduğunu iddia edən nəzəriyyə necə adlanır?

- Elmi
- Postindustrial
- Industrial
- Pozitiv
- heç biri

172 Cəmiyyətdə üzvlüyün həcmə artması prosesi necə adlanır?

- dəyərlərin ümumiləşməsi
- inklyuziya
- diferensiasiya
- adaptasiya
- hamısı

173 Cəmiyyətin quruluşunun mürəkkəbləşməsi prosesi necə adlanır?

- hamısı
- inklyuziya
- dəyərlərin ümumiləşməsi
- adaptasiya
- diferensiasiya

174 Parsonsə görə cəmiyyətin tarixi inkişafı hansı mərhələlərdən keçir?

- teoloji, pozitiv
- heç biri
- bəsit, mistik, pozitiv
- bəsit, aralıq, müasir
- pozitiv, metafizik

175 Cəmiyyətin sosial inkişafda müəyyənedici rol sosial inqilaba və istehsal üsullarının dəyişməsinə gətirib çıxaran məhsuldar qüvvələrdir fikri aşağıda adları çkilən hansı mütəfəkkirə məxsusdur?

- Spenser
- K.Marks
- Kont
- Albert Şefle
- Qumploviç

176 Dürkheyəmə görə cəmiyyətin təkamülünün əsasında hansı amil dayanır?

- heç biri
- mexaniki həmrəylidən üzvi həmrəliyə keçid
- sosial strukturun elementleri arasındaki həmrəylilik
- sosial diferensiasiyadan sosial integrasiyaya keçid
- sosial və iqtisadi amillərin vəhdəti

177 Cəmiyyətin təkamülünün əsasını diferensiasiyanın güclənməsində görən mütəfəkkir kimdir?

- Zimmel
- Spenser
- Kont
- Qumploviç
- Albert Şefle

178 O.Konta görə insanların industrial cəmiyyətə keçməsinə səbəb hansı amildir?

- cəmiyyətdə təbəqələşmənin dərinləşməsi
- biliyin mistik (teoloji) formadan pozitiv formaya doğru inkişafı
- cəmiyyətin integrasiyasının dərinləşməsi
- biliyin fəlsəfi formadan texniki formaya doğru inkişafı
- heç biri

179 Biliyin inkişafı cəmiyyətin tərəqqisində həllədici amildir fikri aşağıda adları çəkilən mütəffəkkirlərdən hansına məxsusdur?

- Zimmel
- Kont
- Spenser
- Qumploviç
- Albert Şefle

180 Cəmiyyətin maddi və mənəvi mədəniyyətinin müəyyən inkişaf səviyyəsi olaraq ictimai inkişafın məcmusu necə adlanır

- Dövlət
- Sivilizasiya
- Cəmiyyət
- Ölkə
- Bəşəriyyət

181 K.Marksa görə cəmiyyətin yaranmasının başlıca ünsürü hansıdır

- Sınıflar
- Əmək
- İnsan
- İctimai formasiya
- Zümrələr

182 Cəmiyyətin başlıca elementini seç

- Sosial təbəqə
- İnsan
- Kütlə
- Sinif
- Sosial qrup

183 Müəyyən zaman və məkan sərhədləri olan özünəməxsus orqanizm və ya sistem dedikdə nə başa düşülür

- Bəşəriyyət
- Cəmiyyət
- Sosial struktur
- Dövlət
- Ölkə

184 İnsanların birgə yaşamاسını həyata keçirən bütöv təşkilat dedikdə hansı sosial kateqoriya nəzərdə tutulur

- Sosial struktur
- Ölkə
- Dövlət
- Bəşəriyyət
- Cəmiyyət

185 Sosioloq Marsa görə aşağıda sadalananlardan hansı cəmiyyəti müəyyən edən şərtlər sırasında aid deyil

- Siyasi müstəqillik

- Daimi ərazi
- Sosial müstəqillik
- Təbii əsasda cəmiyyət üzüvlərinin sayının artması
- Mədəniyyətin inkişafı

186 Dövlət, onun bürokratik aparatı və ordusu hansı cəmiyyət tipində meydana gəlmişdir?

- sənaye cəmiyyətində
- aqrar cəmiyyətdə
- bağçılıq cəmiyyətində
- müasir cəmiyyətdə
- ovçuluq cəmiyyətində

187 Sənaye cəmiyyəti ilk dəfə harada və nə vaxt meydana gəlmişdir?

- XVIII əsrə Almaniyada
- XVIII əsrə İngiltərədə
- XIX əsrə Hollandiyada
- XVI əsrə İtaliyada
- XVII əsrə Fransada

188 Cəmiyyətin formalaşması prosesi nə vaxt başa çatıb?

- on min il əvvəl
- bir milyon il bundan əvvəl
- iki yüz min il əvvəl
- bir neçə on min il əvvəl
- bir neçə milyon il əvvəl

189 İnsan əxlaqının əsasını fərd, kollektiv, xalqın mənafeyi, onların qarşısına qoyulan məqsədlər və onlara nail olmaq hansı üsullardan istifadə edicəkləri duran cəmiyyət M.Veberə görə necə adlanır

- Statik
- Ənənəvi
- Modernist
- Postmodernist
- Dinamik

190 İnsan fəliyyətinin əxlaqi, düşüncə və səmərəlilik prinsipləri ilə izah edilən cəmiyyət M.Veberə görə necə adlanır

- Statik
- Postmodernist
- Ənənəvi
- Modernist
- Dinamik

191 Veberə görə insaların fəaliyyəti, əxlaqının ənənəilə müəyyənləşdiyi cəmiyyət necə adlanır

- Statik
- Postmodernist
- Modernist
- Ənənəvi
- Dinamik

192 Cəmiyyətin ənənəvi və modernist tiplərini hansı sosioloq fərqləndirmişdir

- Steyn
- Smelzer

- Spenser
- Veber
- Dyürkheyim

193 Məlum sosial hadisələrin sabitliyini saxlamaqla dəyişmələrin əsas istiqamətlərini, meyllərini əks etdirən qanunlar necə adlanır

- Universal
- Dinamik
- İctimai
- Statik
- Obyektiv

194 Sosial dəyişmələrin istiqamətlərini, amillərini və formalarını müəyyən edərək, konkret şəraitin ardıcıl hadisələrin arasında bir mənalı əlaqəni şərt kimi qeyd edən qanunlar necə adlanır

- Universal
- Obyektiv
- İctimai
- Dinamik
- Statik

195 Cəmiyyətin inkişafi hansı qanunlar əsasında həyata keçirilir

- Genetik qanunlar
- Universal qanunlar
- İctimai qanunlar
- Obyektiv inkişaf qanunları
- Sosial qanunlar

196 Aşağıda sadalananlardan hansı H.Spenserə görə cəmiyyətin təbii inkişaf qanunları sırasına aid deyil

- Kütlə öz mənasında çoxalır
- Onun hissələri bir-birindən asılıdır
- Onun tərkibi mürəkkəbləşir
- Hamısı aiddir
- Onun tərkib hissələri yaranır, yox olur amma o bütöv formada yaşayır

197 Cəmiyyət təbii qanunlar əsasında inkişaf edir fikri kimə məxsusdur

- M.Ayver
- E.Dyürkheyim
- M.Veber
- H.Spenser
- K.Marks

198 Ümumi tarixi və mədəniyyəti olan insanların yaşadığı ümumi ərazi necə adlanır

- kütlə
- Dövlət
- Cəmiyyət
- Ölkə
- Bəşəriyyət

199 Bir-biriylə qarşılıqlı fəliyyətdə olan insanları idarə edən hakimmiyyət orqanı necə adlanır

- Kütlə
- Cəmiyyət
- Bəşəriyyət

- Dövlət
- Ölkə

200 Bir-biriylə qarşılıqlı fəliyyətdə olan insanlar toplusu necə adlanır

- Kütlə
- Dövlət
- Bəşəriyyət
- Cəmiyyət
- Ölkə

201 Geniş cəmiyyət dedikdə nə başa düşülür

- Sosial elementlər arasındaki münasibətlərin məcmusu
- Psixoloji münasibətlərin məcmusu
- Sosial münasibətlərin məcmusu
- Bütöv münasibətlərin sosial məcmusu
- Sosial qruplar arasındaki münasibətlərin məcmusu

202 Geniş mənada cəmiyyət dedikdə nə başa düşülür

- Sosial elementlər toplusu
- Sinif
- Sosial qrup
- Bəşəriyyət
- Sosial təbəqə

203 Bağlılıq cəmiyyəti ilk dəfə harada yaranmışdır?

- Qədim Romada
- Qədim Yunanıstanda
- Qədim Çində
- Yaxın Şərqi (Babilistən)
- Qədim Misirdə

204 XX əsrin 70-ci illərində D.Bell, U.Rostou və R.Aron tərəfindən yaradılmış nəzəriyyə necə adlandırılmışdır?

- yeddi texnoloji dövr
- üç texnoloji dövr
- dörd texnoloji dövr
- beş texnoloji dövr
- iki texnoloji dövr

205 Sosioloq Marş ilk dəfə olaraq sosial birliyi cəmiyyət adlandıraraq onun neçə şərtlərini müəyyən etməyə cəhd göstərmişdir?

- 7
- 4
- 6
- 5
- 3

206 Spenserin fikrincə cəmiyyət neçə təbii qanunlar əsasında inkişaf edir?

- 7
- 5
- 4
- 3

2

207 Bəşər tarixində cəmiyyət anlayışında neçə əsas mərhələ ayrıılır?

- 3
- 2
- 4
- 6
- 7

208 İctimai rəyin sosial sorğular vasitəsiylə ifadə olunması necə adlanır?

- kortəbii
- xüsusi
- sosial
- elmi
- KİV in təşəbbüsü ilə

209 İctimai rəyin fərd və fəndlər qrupunun gündəlik həyat şəraitinin təsiri altında formalaşan və hadisələrə bu səviyyədə münasibəti özündə əks etdirən ifadə forması necə adlanır?

- xüsusi
- kortəbii
- sosial
- elmi
- kütləvi informasiya vasitələrinin təşəbbüsü ilə

210 İctimai rəyin ifadəçisi kimlər ola bilər?

- yüksək təbəqə
- hamısı
- cəmiyyətin hər bir üzvü
- orta təbəqə
- ali təbəqə

211 KİV-in insanlara təsir dərəcəsinə görə bir yerdə duran formasını seç

- Radio
- Hamısı
- Qazet
- Televiziya
- Jurnal

212 KİV-in yerinə yetirdiyi yetirdiyi sosial əhəmiyyətli vəziyyətlər hansılardır

- İnformasiyanın auditoriyaya çatdırılması funksiyası
- Qeyd olunanların hamısı
- Tərbiyəvi funksiya
- Davranış normalarının təşkili və auditoriyada müəyyən emosional-pisixoloji mühitin yaradılması funksiyası
- Həm cəmiyyət üzvləri arasında, həmdə cəmiyyət üzvləri ilə idarəetmə orqanları sistemi arasında qarşılıqlı ünsiyyətin həyata keçirilməsi funksiyası

213 KİV-in intellektual pisixolojisi səmərəliliyini hansı meyar müəyyən edir

- İdraki fəallıq
- İnformasiyanın qəbul edilməsi
- Hamısı
- Əldə olunmuş biliklər
- Təşəkküt tapmış inamlar

214 KİV-in fəaliyyətinin təhlili zamanı əsas diqqət hansı aspektə cəlb olunmalıdır

- İnformasiyanın toplanması və işlənməsi
- Hamısı
- İnformasiyanın geniş yayılması
- İnformasiyanın insanların şüuruna təsirinin tədqiqi
- İnformasiyanın insanların davranışlarına sosial təsirinin tədqiq olunması

215 KİV-in elementlərinin insanların şüurunun formallaşmasına və sosial davranışına ideoloji təsirinin qanuna uyğunluqlarını öyrənilməsi KİV-in sosiologiyasının hansı amilində təzahür edir

- Obyekti
- Predmeti
- Heç biri
- Nəzəriyyəsi
- Subyekti

216 İctimai rəyin ictimaiyyət tərəfindən bu və ya digər sosial problem barədə qərar çıxarılması zaman təzahür edən funksiyası necə adlanır

- Məsləhət
- Ekspressiv
- İdeoloji
- İdarəetmə
- Direktiv

217 İctimai rəyin hansı funksiyası bu və ya digər sosial-iqtisadi, siyasi, ideoloji, dövlətlərarası problemlərin həlli yolları və üsulları hansında məsləhət verir

- Ekspressiv
- Məsləhət
- İdeoloji
- İdarəetmə
- Direktiv

218 İctimai rəyin təzahür tipləri hansılardır?

- KİV vasitəsi ilə, kortəbii, dövlət orqanlarının açıqlaması
- kortəbii, dövlət orqanlarının təşəbbüsü ilə aşkarlanması, sosioloji sorğu
- kortəbii, ictimai təşkilatlar tərəfindən açıqlanma, ekspert sorğusu
- sosioloji sorğu, kortəbii, şayələr şəklində
- sosioloji sorğu, KİV vasitəsilə, kortəbii

219 İctimai-rəyin funksiyaları hansılardır

- idrakı, tərbiyəvi, direktiv
- ekspressiv, məsləhət, direktiv
- ekspressiv, direktiv, proqnozlaşdırıcı
- idrakı, direktiv, proqnozlaşdırıcı
- direktiv, dünyagörüşü, proqnozlaşdırıcı

220 Sosioqlar informasiya orqanlarına insanların münasibətində bu 3 tipi ayıırlar

- mədəni, şəxsi, funksional
- mənəvi-şəxsi, funksional-peşə, istehlakçı
- mənəvi, funksional-peşə, istehlakçı
- mənəvi, praktiki, funksonal-peşə
- istehlakçı, mədəni, praktiki

221 Kütləvi şürur aşağıdakı aspektlər üzrə nəzərdən keçirilir

- emosional, iradə, psixoloji, intellektual
- mədəni, davranışlı, intellektual, iradə
- emosional, davranışlı, mədəni, iradə
- intellektual, emosional, iradə, davranışlı
- psixoloji, iradə, emosional, intellektual

222 Təbliğatın sosiologiyasının istifadə etdiyi metodlar

- Analiz, sintez, deduksiya, induksiya
- Qruplaşdırma, korelyasiya, faktor analiz
- Sənədlərin öyrənilməsi, müşahidə sorğu
- Hamısı
- Ümumiləşdirmə, modellərin qurulması, tipologiya

223 Sosial poroseslərdə gərəkdiyində real hərəkət, iş və davranış nümayiş etdirmək amili kütləvi şürurun hansı aspektində təzahür olunur

- Heç biri
- İradə
- Emosional
- Davranış
- İntelektual

224 Sosial proseslərə, hadisələrə, daxili və beynəlxalq problemlərə münasibət bildirmək, qiymət vermək kütləvi şürurun hansı aspektində təzahür olunur

- Heç biri
- İradə
- İntelektual
- Emosional
- Davranış

225 Ölkənin beynəlxalq və daxili həyatı haqqında məlumatlı olmağ kütləvi şürurun hansı aspektində təzahür olunur

- Davranış
- Emosional
- İntelektual
- Heç biri
- İradə

226 İctimai şürurun strukturuna daxildir

- Siyasi ideyalar
- Elm və incəsənət
- Hüquqi şürur
- Hamısı
- Din və fəlsəfə

227 Kütlələr içərsində müəyyən siniflərin, partnyorların və dövlətlərin ideologiya və siyasetinin yayılmasını özündə ek etdirən sosioloji fəliyyət necə adlanır

- Heç biri
- Təbliğat
- Geniş mənada təbliğat
- Dar mənada təbliğat
- Təşviqat

228 Biliklərin, ideoloji, mədəni sərvətlərin və informasiyanın yayılması vasitəsi ilə adamlarda müəyyən baxış və təsəvvürlərin formalasdırılmasını təmin edən sosial fəaliyyət növü necə adlanır

- Heç biri
- Təşviqat
- Dar mənada təbliğat
- Geniş mənada təbliğat
- Reklam

229 İctimai rəy özündə nəyi əks etdirir

- Qeyd olunanlardan heç birini
- Siyasi şürurun real vəziyyətini
- Cəmiyyətin real vəziyyətini
- İctimai şürurun real vəziyyətini
- Psixoloji real vəziyyəti

230 İctimai inkişafın obyekt və subyekt amillərinin təsiri altında ictimai rəyin formalasması qanuna uyğunluqlarının öyrənilməsi, cəmiyyət həyatına onun müxtəlif səviyyələrdə təsirinin tədqiqi ictimai rəyin sosiologiyasının hansı tərəfinin mahiyyətini özündə əks etdirir

- Vəzifəsini
- Obyektini
- Subyektini
- Predmetini
- Məqsədini

231 İctimai rəyin formalasması prosesi necə baş verir

- təbliğat və təşviqat nəticəsində formalasır
- körəbii və xaotik şəkildə baş verir
- KİV tərəfindən formalasdırılır
- məqsədyönlü təşkil olunan tədbirlər vasitəsi ilə meydana gəlir
- bu və ya digər qrupun daxilində formalasır

232 İctimai rəy nəzəriyyəsində subyekt anlayışı altında bu nəzərdə tutulur

- ayrılıqda götürülmüş förd
- milli və etnik qrup
- sosial şəxsiyyət
- müəyyən problem haqqında kollektiv rəy yaranan ictimai qrup
- müəyyən problemlə bağlı fikir formalasdırılan sosial birlik forması

233 KİV-in strukturunun təhlili zamanı bunlar əsasdır

- informasiyanın məzmunu, mənbəyi və strukturu
- informasiyanı qəbul edən, informasiyanı yayan, onun məzmunu
- auditoriya, informasiyanın mənbəyi və strukturu
- informasiyanın mənbəyi, məzmunu və onu qəbul edən
- informasiyanın mənbəyi, struktur və auditoriya

234 İctimai rayın strukturunda aparıcı element

- sosial qrupların mənafeyinin əks olunması
- sosial qiymət
- təbliğatın önəmli olması
- yalanla həqiqət arasında nisbət
- real gerçəklilikin təsviri

235 İctimai rəy öz daxili məzmunu və əhatə dairəsinə görə əhalinin hansı səviyyələrini təmsil edə bilər?

- hamısını
- əhalinin yüksək səviyyəsini
- əhalinin orta təbəqəsini
- əhalinin müxtəlif səviyyələrini
- əhalinin aşağı səviyyəsini

236 Hansı məsələlər ictimai rəyin obyekti ola bilər?

- heç biri
- siyasi məsələlər
- sosial məsələlər
- istənilən məsələ
- sosial-siyasi məsələlər

237 İctimai rəy nəzəriyyəsinin ən mühüm mühüm vəzifəsi nədir

- Heç biri
- Əhalinin fikrini öyrənmək
- Obyekt və predmetin müəyyən olunması
- Obyekt və subyektin müəyyən olunması
- Subyektin müəyyən olunması

238 Öz mahiyyətinə görə ictimai rəy hansı amillə bağlıdır

- İctimai proseslərlə
- İnsanların verdiyi qiymətlə
- Sosial vəziyyətlə
- Sosial qiymətləndirməylə
- Sosial proseslərlə

239 Əhalini istər ölkə daxilində, istərsədə beynəlxalq aləmdə özünü bürüzə verən bu və ya digər hadisələrə, obyektlə və ya şəraitə olan münasibəti necə adlanır

- Heç biri
- Siyasi şüur
- Sosoloji fikir
- İctimai rəy
- İctimai şüur

240 Y.V.Hegelə görə ictimai rəyin strukturuna daxildir:

- İctimai rəyin mövcud olduğu şərait
- Mühakimlərin xarakteri
- İctimai rəyin obyekti və daşıyıcısı
- Hamısı
- Həqiqətlə yalanın eksliyi

241 N.Makiavelli özünün hansı əsərində ictimai rəy fenomeninin son dərəcə əhəmiyyətli xarakter daşıdığını vurğulamışdır

- Qanun
- Dövlət nəzəriyyəsi
- Hakimiyyət
- “Hökümdar”
- İdarəetmə

242 İctimai Rəy Institut nə vaxt və kim tərəfindən yaradılmışdır?

- 1937-ci ildə ABŞ-da C.Mid tərəfindən
- 1944-cü ildə İtaliyada A.Qramçi tərəfindən
- 1924-cü ildə İngiltərədə B.Rassel tərəfindən
- 1935-ci ildə ABŞ-da C.Gellap tərəfindən
- 1929-cu ildə Fransada R.Rollan tərəfindən

243 Təbliğatın fundamental xarakterinə nə təsir göstərir

- mənəvi aspekt
- praktiki istiqamət
- siyasi yönümlülük
- ideolijî şərtlənmə
- nəzəri aspekt

244 İctimai rəy nəzəriyyəsində obyekt dedikdə bu başa düşülür

- əmək kollektivi
- sosial təbəqənin üzvləri
- sosial strukturun elementi
- ətraf gərcəkliyin konkret hissəsi
- sosial birlik forması

245 İctimai rəy anlayışını ilk dəfə prəli sürən dövlət xadimi

- N.Makiavelli
- F.Akvinski
- T.Mor
- C.Solsberi
- G.V.F.Hegel

246 KİV-in sosioloji tədqiqi neçə aspekti nəzərdə tutur?

- 7
- 2
- 3
- 5
- 4

247 KİV-in fəaliyyətinin təhlili zamanı əsas diqqət neçə aspektə cəlb olunur?

- 5
- 4
- 6
- 2
- 1

248 İctimai rəyin hansı funksiyası ictimayyət tərəfindən bu və ya digər social problem barədə qərar çıxarılması zamanı təzahür edir?

- ideoloji
- ekspresiv
- məsləhət
- direktiv
- idrak

249 İctimai rəyin hansı funksiyası bu və ya digər sosial,iqtisadi,siyasi,ideoloji,dövlətlərarası problemlərin həlli yolları və üsulları haqqında məsləhət verir.

- idrak

- direktiv
- ekspresiv
- məsləhət
- ideloji

250 Öz əhəmiyyətinə görə ən geniş funksiyadır. İctimai rəy həmişə cəmiyyət həyatının bütün sahələrinə və dövlət rəhbərlərinin fəaliyyətinə münasibət nümayiş etdirir.

- ideoloji
- direktiv
- məsləhət
- ekspresiv
- idrak

251 Sosiooloqlar tərəfindən kütləvi şürur neçə aspekt üzrə nəzərdən keçirilir?

- 7
- 2
- 3
- 4
- 8

252 Neçənci əsrin sonlarından etibarən ictimai rəy hamı tərəfindən qəbul edilən anlayışa çevrilir?

- XVII
- XX
- XV
- XVIII
- XIX

253 G.V.Hegel ictimai rəyin neçə struktur elementlərini müəyyən etmişdir?

- 7
- 6
- 4
- 5
- 9

254 Hesabat nəyi əks etdirir

- Analitik tədqiqatların nəticələri
- Rəy sorğusunun yekunlarını
- Təsviri tədqiqatın nəticələrini
- Emprik sosioloji tədqiqatın yekunlarını 3 Rəy sorğusunun yekunlarını
- Axtarış tədqiqatlarının yekunlarını

255 Eksperimental plan o vaxt tətbiq olunur ki

- Obyekt haqqında biliklər ziddiyyətli xarakter daşıdıqda
- Obyekt haqqında biliklər izahedici fəaliyyətləri irəli sürməyə imkan verdiqdə
- Obyekt haqqında biliklər geniş və hərtərəfli olduqda
- Obyekt haqqında biliklər kifayət qədər olmadıqda
- Obyekt haqqında biliklər təsviri fəaliyyətlər irəli sürməyə imkanı verir

256 Sosioloji tədqiqatlarda təsviri plan və zaman tərtib olunur

- Problemlə bağlı biliklər izahedici fəaliyyət irəli sürməyə imkan verdiqdə
- Problemlə bağlı biliklər obyekti ayırmaga və təsviri fərziyyə yürütməyə imkan verdiqdə
- Problemlə bağlı biliklər kifayət qədər olmadıqda

- Problemlə bağlı biliklər geniş hərtərəfli olduqda
- Problemlə bağlı biliklər ziddiyətli xarakter daşıdıqda

257 Sosiooji tədqiqatların axtarış planı hansı iş mərhələsindən keçir

- Proqramın tərtibi, ekspert sorğusu, müşahidə
- Müşahidə, proqramının tətbiqi, sənədlərin təhlili
- Sənədlərin öyrənilməsi, ekspert sorğusu, müşahidə
- Əməli fərziyyələrin irəli sürülməsi, müşahidə
- Müşahidə, fərziyyələrin irəli sürülməsi

258 Axtarış planı nə vaxt tətbiq olunur

- Müşahidələr bir nəticə vermədikdə
- Problem hələ aydın təsəvvür olunmadıqda
- Təsviri fərziyyələr aydın təsəviür yaratmadıqda
- Əməli fərziyyələr kifayət etmədikdə
- Problem ziddiyətli xarakter daşıdıqda

259 Tədqiqat planının xarakteri nə ilə müəyyən olunur

- Obyekt haqqında anlayışların xarakteri ilə
- Obyekt haqqında biliklərin səciyyəsi ilə
- Obyekt haqqında təsviri fərziyyələrin səciyyəsi ilə
- Obyekt haqqında izahedici fərziyyələrin səciyyəsi ilə
- Heç biri

260 İzahedici fərziyyələr aşağıdakı gümanları əks etdirir

- Öyrənilən obyektin struktur elementləri haqqında
- Öyrənilən obyektin səbəb-nəticə əlaqələri haqqında
- Öyrənilən obyektin strukturu və funksional əlaqələri naqqında
- Öyrənilən obyektin daxili əlamətləri haqqında
- Öyrənilən obyektin təzahür xüsusiyyətləri haqqında

261 Təsviri fərziyyələr hansı qurumlardan ibarətdir

- Öyrənilən obyektin ərzaq mühiti qarşılıqlı əlaqələr haqqında
- Öyrənilən obyektin struktur elementləri haqqında
- Öyrənilən obyektin strukturu və funksional əlaqələrin haqqında
- Öyrənilən obyektin xarici əlaqələri haqqında
- Öyrənilən obyektin daxili əlamətləri haqqında

262 Öyrənilən obyektin haqqında qanunlardan asılı olaraq hansı fərziyyələr ola bilər

- Təsviri və izahedici
- Nəzəri və təsviri
- Təsviri və xəyalı
- Analitik və emprik
- Nəzəri və analitik

263 Sosial obyekt hansı aspektlərdən nəzərdən keçir

- Sosial institutun təzahür forması kimi
- Ayrılıqda götürülmüş tam kimi
- Bütöv tam kimi və tamın tərkib hissəsi kimi
- Sosial hadisə və hal
- Müxtəlif hissələrin məcmusu

264 Sosiooloji tədqiqatların obyekti

- İnsan birliklərinin fəaliyyəti və onun həyata keçdiyi şərait
- Sosial qrupp və təbəqələr
- Sosial struktur və şəxsiyyət
- Sosial-ərazi dirlilikləri
- Sosial institutlar

265 Sosiooloji tədqiqat programmı hansı bölmələrə malikdir

- Heç biri
- Nəzəri və praktiki
- Elmi və metodiki
- Elmi və nəzəri
- Nəzəri və metodiki

266 Sosiooloji tədqiqatların aşağıdakı növləri vardır

- Axtarış, təsviri, analitik
- Fundamental, eksperimental, təsviri
- Axtarış eksperimental, analitik
- Eksperimental, axtarış, təsviri
- Analitik, eksperimentil, əməli

267 Sosiooloji tədqiqatlarda elmi problemi nəyi əks etdirməlidir

- Siyasi problemləri
- Mənəvi problemləri
- Münaqişəli vəziyyətləri
- Sosial-problemləri
- Problemlı sosial şəraiti

268 Eksperimental plan o vaxt tərtib olunur ki?

- obyekt haqqında biliklər ziddiyətli xarakter daşıdıqda
- obyekt haqqında biliklər geniş və hərtərəfli olduqda
- obyekt haqqında biliklər kifayət qədər olmadıqda
- obyekt haqqında biliklər izahedici fərziyyələr irəli sürməyə imkan verir
- obyekt haqqında biliklər təsviri fərziyyələr irəli sürməyə imkan verir

269 Sosiooloji tədqiqatlarda təsviri plan nə zaman tərtib olunur?

- problemlə bağlı biliklər izahedici fərziyyələr irəli sürməyə imkan verdikdə
- problemlə bağlı biliklər geniş hərtərəfli olduqda
- problemlə bağlı biliklər kifayət qədər olmadıda
- problemlə bağlı biliklər obyekti ayırmaga və təsviri fərziyyələrə imkan verir
- problemlə bağlı biliklər ziddiyətli xarakter daşıdıqda

270 Sosiooloji tədqiqatların axtarış planı hansı iş mərhələsindən keçir?

- proqramın tərtibi, ekspert sorğusu, müşahidə
- əməli tərziyyələrin irəli sürülməsi, müşahidə, proqramın tərtibi
- müşahidə, ekspert sorğusu, fərziyyələrin irəli sürülməsi
- sənədlərin öyrənilməsi, ekspert sorğusu, müşahidə
- müşahidə, proqramın tərtibi, sənədlərin təhlili

271 Axtarış planı və vaxt tərtib olunur ki:

- müşahidələr bir nəticə vermədikdə

- problem ziddiyətli xarakter daşıdıqda
- əməli fərziyyələr kifayət etmədikdə
- təsviri fərziyyələr aydın mənzərə yaratmadıqda
- problem barədə aydın təsəvvür olmadıqda

272 Sosioloji tədqiqatın hazırlanması və keçirilməsi bu mərhələlərdən keçir:

- problemin müəyyən edilməsi, hazırlıq, planın qurulması
- hazırlıq, plan hazırlanması, programın tərtibi
- hazırlıq, problemin müəyyən olunması, toplanmış materialların təhlili
- hazırlıq, məlumatların toplanması, programın hazırlanması, toplanmış materialların təhlili
- strateji plan qurulması, toplanmış materialların təhlili

273 Sosioloji tədqiqatların aşağıdakı növləri vardır:

- fundamental, eksperimental, təsviri tədqiqatlar
- axtarış, eksperimental, analitik tədqiqatlar
- analitik, eksperimental, əməli tədqiqatlar
- axtarış, təsviri, analitik tədqiqatlar
- eksperimental, axtarış, təsviri tədqiqatlar

274 Sosioloji tədqiqat programı hansı bölmələrə malikdir?

- heç biri
- nəzəri və praktiki
- elmi və metodiki
- nəzəri və metodiki
- elmi və nəzəri

275 Sosioloji tədqiqatların hazırlanması və keçirilməsi bu mərhələlərdən keçir

- Heç biri
- Hazırlıq, programının tətbiqi
- Strateji planın qurulması, toplanmış materialların təşlili
- Hazırlıq, məlumatların toplanması, toplanması, programın hazırlanması, toplanmış materialların təhlili
- Problemin müəyyən edilməsi planının qurulması

276 Fərziyyələrin doğru və ya yanlış xarakter daşımasının hansı yolla müəyyənləşdirmək olar

- Heç biri
- Sənədlərin təhlili
- Nəzəri tədqiqatlar
- Emprik sosioloji tədqiqatlar
- Tətbiqi tədqiqatlar

277 Sosial obyektlərin strukturu bu obyektləri yaranan element və əlaqələrin xarakteri onların fəaliyyəti və inkişafı haqqında əsaslandırılmış elmi qanunlar necə adlanır

- Nəzəriyyə
- Metodika
- Metodologiya
- Fərziyyə
- Heç biri

278 Sosioloji tədqiqatların predmeti kim tərəfindən formilə edilir

- Təbəqə
- Sinif
- Cəmiyyət

- Tədqiqatçı
- sosial qrup

279 Sosioloji tədqiqatın programının ilkin sosioloji infolmasıyan toplanmasının metodlarının səciyyəsini müəyyən edən hissəsi necə adlanır

- Elmî
- Nəzəri
- Metodoloji
- Metodiki
- Praktiki

280 Sosioloji tədqiqatların programının tədqiq olunan obyektin məntiqi təhlilini özündə əks etdirən hissəsi necə adlanır

- Heç biri
- Elmî
- Metodiki
- Metodologiya
- Praktiki

281 Sosioloji tədqiqatın programı neçə mərhələdən ibarətdir

- 8
- 6
- 4
- 2
- 7

282 Sosioloji tədqiqatların sadəcə tədqiq olunan obyektin təsviri ilə kifayətlənməyək həmçinin onların əsasında dayanan səbəbləri aşkar çıxarmağa imkan verən növü necə adlanır

- Heç biri
- axtarış
- Təsviri
- Analitik
- Emprik

283 Sosioloji tədqiqatların sosial obyekt haqqında bütöv təsəvvür yaradaraq emprik məlumatlar əldə olunmasına köməklik edən növü necə adlanır

- Heçbiri
- Analitik
- Axtarış
- Təsviri
- Emprik

284 Axtarış tədqiqatı özündə aşağıdakfi mərhələləri özünə daxil edir

- Problemin dərindən öyrənilməsi
- Fərziyyələr irəli sürürlür
- Məqsədlər dəqiqləşdirilir
- Hamısı
- Vəzifələr formulə edilir

285 Sosioloji tədqiqatların ən sadə növü olub Ən məhdud dairəli vəzifələrin həlli yollarının toplanmasına yönəldilmiş növü necə adlanır

- Heçbiri

- Analitik
- Təsviri
- Axtarış
- Empik

286 Hesabat nəyi əks etdirir?

- analitik tədqiqatın nəticələri
- rəy sorğusunun yekunları
- təsviri tədqiqatın nəticələrini
- empirik sosioloji tədqiqatların yekunlarını
- axtarış tədqiqatlarının yekunları

287 Tədqiqat planının xarakteri nə ilə müəyyən olunur?

- obyekt haqqında məlumatların səciyyəsi ilə
- obyekt haqqında anlayışların xarakteri ilə
- obyekt haqqında izahedici fərziyyələrin səciyyəsi ilə
- obyekt haqqında biliklərin səciyyəsi ilə
- obyekt haqqında təsviri fərziyyələrin səciyyəsi ilə

288 İzahedici fərziyyələr aşağıdakı gümanları əks etdirir

- öyrənilən obyektin struktur elementləti haqqında
- öyrənilən obyektin daxili əlamətləri haqqında
- öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında
- öyrənilən obyektin səbəb- nəticə əlaqələri haqqında
- öyrənilən obyektin təzahür xüsusiyyətləri haqqında

289 Təsviri fərziyyələr hansı gümanlardan ibarətdir

- öyrənilən obyektin ətraf mühitlə qarşılıqlı əaqləri haqqında
- öyrənilən obyektin daxili əlamətləri haqqında
- öyrənilən obyektin xarici əlaqələri haqqında
- öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında
- öyrənilən obyektin xarici əlamətləri və funksional əlaqələri haqqında

290 Sosial obyekt hansı aspektlərdən nəzərdən keçirilir?

- ayrılıqda götürülmüş tam kimi
- müxtəlif hissələrin məcmusu kimi
- sosial hadisə və hal kimi
- bütöv tam kimi və təmin tərkib hissəsi kimi
- sosial institut təzahür forması kimi

291 Sosioloji tədqiqatlarda elmi problem nəyi əks etdirməlidir?

- sosial problemləri
- siyasi problemləri
- problemlı sosial şəraiti
- mənəvi problemləri
- münaqişəli vəziyyətləri

292 Sosioloji tədqiqatların təşkili və aparılması prosesinin IV mərhədəsi özündə hansı mərhələləri birləşdirir

- İslənmiş malların təhlili
- Sifarişçi üçün nəticələrin hazırlanması
- Hesabatın tərtibi
- Hamısı

- İdarəetmə subyekti üçün təklif və nəticələrin hazırlanması

293 Sosioloji tədqiqatların təşkili və aparılması prosesini II mərhələsinə daxildir

- İlkin sosioloji məlumatların toplanması
- Tədqiqatçının qeydləri
- Sənədlərin çıxarışının toplanması
- Hamısı
- Rəyi soruşulanlardan bəzilərinin fikri

294 Sosioloji tədqiqatların təşkili və hazırlığı prosesinin birinci mərhədəsinə aiddir

- Məqsədin programın hazırlanması
- Tədqiqatın müddətinin müəyyənləşdirilməsi
- Planın düşünülməsi
- Hamısı
- İnfomasiyanın təhlil edilməsi üsullarının müəyyənləşməsi

295 Sosioloji tədqiqatların təşkili və aparılması neçə mərhələdən keçir

- 3
- 2
- 6
- 8
- 4

296 Sosioloji tədqiqatlar necə prosesdir

- Nəzəri
- Elmi
- praktiki
- İdrakı
- Sosioloji

297 Metodologiya dedikdə nə başa düşülür

- Heç biri
- Emprik biliklər əldə olunması
- Nəzəri bilik əldə olunması
- Yeni bilik əldə olunması
- Sosioloji bilik əldə olunması

298 Sosial tədqiqatlara müraciət olunmasının əsas səbəbi nədir

- Heç biri
- Cəmiyyətin geniş məzmunlu və aktual infomasiyaya ehtiyac olunması
- Cəmiyyətdə integrasiya prosesinin sürətlənməsi
- Cəmiyyətdə diferensiasiya prosesinin sürətlənməsi
- Cəmiyyətdə sosial pozğunluq hallarının artması

299 Sosioloji tədqiqatların başlıca məqsədini nə təşkil edir

- Heç biri
- Cəmiyyət həyatı üçün mühüm əhəmiyyət kəsb edən problemi təhlil etmək
- Cəmiyyətdə müxtəlif mənafeyə malik olan təbəqələrin mənafelərini
- Cəmiyyətdə diferensiasiya hallarını təhlil etmək
- Cəmiyyətdə integrasiya hallarını təhlil etmək

300 Əksər əlaqə mexanizminin fasiləsiz təmin edərək statistik məlumatları insanların mənafeləri; maraqları, əhval ruhiyyələri, ideyaları1. , planları haqqında konkret məlumatlarla zənginləşdirməyə xidmət edən tədqiqatlar nesə adlanır

- Eprik
- Sosiooloji
- Konkret
- Xüsusi
- Ümumi

301 Öyrənilən obyekti haqqında gümanlardan asılı olaraq hansı fərziyyələr ola bilər?

- nəzəri və analitik
- təsviri və izah edici
- nəzəri və təsviri
- təsviri və xəyalı
- analitik və xəyalı

302 Əsas anlayışlar sosioloji tədqiqatda hansı rolü yerinə yetirirlər?

- sosioloji tədqiqatın vəzifəsini müəyyən edir;
- tədqiqatın praktiki əhəmiyyətini müəyyən edir
- tədqiqatın məqsədini aydınlaşdırır;
- tədqiqatın xarakterini müəyyən edirlər;
- tədqiqatın predmetini müəyyən edirlər;

303 Sosioloji tədqiqatların obyekti:

- sosial struktur və şəxsiyyət
- sosial qruplar və təbəqələr
- sosial institutlar
- insan birliklərinin fəaliyyəti və onun həyata keçdiyi şərait
- sosial-ərazi birlikləri

304 Sosioloji tədqiqatlarda elmi problem nəyi əks etdirməlidir?

- münaqişəli vəziyyətləri
- problemlı sosial şərait
- sosial problemləri
- siyasi problemləri
- mənəvi problemləri

305 Sosioloji tədqiqat programı hansı bölmələrə malikdir?

- bölmələri yoxdur
- elmi və nəzəri
- nəzəri və metodiki
- elmi və metodiki
- nəzəri və praktiki

306 Sosioloji tədqiqatların hazırlanması və keçirilməsi bu mərhələlərdən keçir

- Heç biri
- Hazırlıq, məlumatların toplanması, programın hazırlanması, toplanmış materialların təhlili
- Hazırlıq, programının tətbiqi
- Strateji planın qurulması, toplanmış materialların təşlili
- Problemin müəyyən edilməsi planının qurulması

307 Fərziyyələrin doğru və ya yanlış xarakter daşımasının hansı yolla müəyyənləşdirmək olar?

- Nəzəri tədqiqatlar
- Emprik sosioloji tədqiqatlar
- Heç biri
- Tətbiqi tədqiqatlar
- Sənədlərin təhlili

308 Sosial obyektlərin strukturu bu obyektləri yaradan element və əlaqələrin xarakteri onların fəaliyyəti və inkişafi haqqında əsaslandırılmış elmi qanunlar necə adlanır ?

- Metodologiya
- Fərziyyə
- Nəzəriyyə
- Heç biri
- Metodika

309 Sosioloji tədqiqatların predmeti kim tərəfindən formilə edilir ?

- Cəmiyyət
- Tədqiqatçı
- Təbəqə
- sosial qrup
- Sinif

310 Sosioloji tədqiqatların programının tədqiq olunan obyektin məntiqi təhlilini özündə əks etdirən hissəsi necə adlanır ?

- Heç biri
- Metodologiya
- Metodiki
- Elmi
- Praktiki

311 İzahedici fərziyyələr aşağıdakı gümanları əks etdirir

- öyrənilən obyektin təzahür xüsusiyyətləri haqqında
- öyrənilən obyektin səbəb- nəticə əlaqələri haqqında
- öyrənilən obyektin struktur elementləti haqqında
- öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında
- öyrənilən obyektin daxili əlamətləri haqqında

312 Təsviri fərziyyələr hansı gümanlardan ibarətdir

- öyrənilən obyektin daxili əlamətləri haqqında
- öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında
- öyrənilən obyektin ətraf mühitlə qarşılıqlı əaqləri
- öyrənilən obyektin xarici əlamətləri və funksional əlaqələri haqqında
- öyrənilən obyektin xarici əlaqələri haqqında

313 Sosial strukturun statuslarının qarşılıqlı əlaqəsi üsulunu müəyyən edən növü necə adlanır?

- normativ struktur
- ideal struktur
- heç biri
- təsadüf xarakterli struktur
- təşkilati struktur

314 Sosial strukturun dəyərləri, normaları, tələb olunan sosial rolları əhatə edən növü necə adlanır?

- təsadüf xarakterli struktur

- heç biri
- təşkilati struktur
- normativ struktur
- ideal struktur

315 Sosial strukturun inamı, əqidəni, idealları və təxəyyülü bütöv bir tam kimi əlaqələndirən tipi necə adlanır?

- təsadüf xarakterli struktur
- ideal struktur
- heç biri
- normativ struktur
- təşkilati struktur

316 Aşağıda qeyd olunanlardan hansı sosial strukturun növlərinə aiddir?

- hamısı
- təsadüf xarakterli struktur
- təşkilati struktur
- ideal struktur
- normativ struktur

317 Geniş mənada sosial struktur hansı amilləri özünə daxil edir?

- sosial-ərazi strukturu
- hamısı
- sosial-ətnik strukturu
- sosial-sinfi və sosial-demoqrafik strukturu
- sosial-peşə strukturu

318 Cəmiyyətdə müvafiq sosial mövqe tutan və mövcud sosial sistemdə qəbul olunmuş normalar və dəyərlər məcmusuna uyğun olaraq sosial funksiyalar yerinə yetirən elemnetlərin əlaqəsi və qarşılıqlı təsirini özündə eks etdirən sosila kateqoriya necə adlanır?

- sosial struktur
- heç biri
- sosiallaşma
- sosial stratifikasiya
- sosial-ərazi strukturu

319 Sosial qrup və ayrı-ayrılıqdakı fəndlərin cəmiyyətdə yeri və rolü hansı sosial amillə səciyyələnir

- Sosial vəziyyət
- Heç biri
- Sosial struktur
- Sosial institut
- Sosial münasibət

320 Sosial münasibətlərin sabit vəziyyətini və sosial təşkili formasını səciyyələndirən anlayışı seç

- Sosial struktur
- Sosial münasibət
- Sosial-siyasi münasibət
- Sosial institut
- Sosial qrup

321 Müxtəlif sosial birliklər arasında olan bütün tərəfləri və münasibətləri əhatə edən münasibətlər necə adlanır

- Sosial
- Etnik
- Milli
- İctimai
- Siyasi

322 Sosial birlik formaları vasitəsiylə insanlar hansı xüsusiyyətlərini reallaşdırmaq imkanı qazanırlar

- Heç biri
- Sosial tələbatlar
- Siyasi maraq və mənafelər
- Sosial təlabat və mənafeləri
- Maraq və mənafelər

323 Bir-biriylə qarşılıqlı əlaqə və təsirdə olan sosial ünsürlərin məcmus, vahid tam daxilində onların nisbi sabit yerləşməsi üsulu dedikdə nə başa düşülür :

- Siyasi sistem
- Sosial qrup
- Dövlət
- Sosial struktur
- Sosial institut

324 Sosial hadisələrin təsvirindən və onların arasında funksional əlaqələr yaradılmasının tədqiq olunmasını sosiologianın əsas vəzifəsi hesab edən sosioloq hansıdır :

- E.Dyürkheyim
- M.Ayver
- M.Veber
- P.Sorokin
- O.Kont

325 Sosial mobillik dedikdə nə nəzərdə tutulur

- Sosial-siyasi yerdəyişmə
- Siyasi yerdəyişmə
- İqtisadi yerdəyişmə
- Sosial yerdəyişmə
- İqisadi-siyasi yerdəyişmə

326 Stratifikasiyanın əsasında dayanan sosial sistemlər

- Quldarlıq,feodalizm,kapitalizm
- Kastalar,quldarlıq,feodalizm
- Sınıflar,zümrələr,kastalar
- Quldarlıq,kastalar,zümrələr,sınıflar
- Feodalizm,kastalar,sınıflar

327 Sosial təbəqədir

- Həm sinif,həm də qrup daxilində peşə-ixtisasına görə fərqlənənlər
- Həm sinif,həm də qrup daxilində dünya görüşü səviyyəsinə görə fərqlənənlər
- Həm sinif,həm də qrup daxilində fiziki əməklə məşğul olanlar
- Həm sinif,həm də qrup daxilində peşəkar əqli əməklə məşğul olanlar
- Həm sinif,həm də qrup daxilində siyasi-mədəni səviyyəsinə görə

328 İstehsalda iqtisadi ehtiyatlar üzərində nəzarət edənlər

- Götürmək
- Göy yaxalıqlar

- Ağ yaxalıqlar
- Əl əməyi ilə məğul olanlar
- Yüksək sinif
- Kənd təsərrüfatıyla məşğul olanlar

329 Sosial strukturun elementlərinə aiddir

- Sinif,sosial qrup,fərd
- Sinif,cəmiyyət,sosial qrup
- Fərd,şəxsiyyət,sosial qrup
- Sinif,sosial qrup,sosial təbəqə
- Cəmiyyət,şəxsiyyət,sosial təbəqə

330 Sosial bərabərsizliyin mahiyyətinin açıqlanmasında M. Veber neçə amili irəli sürür:

- 8
- 2
- 4
- 3
- 6

331 Struktur istilahının bildirdiyi məna:

- Element
- tərkib
- forma
- quruluş
- məzmun

332 Sosial qrup nədir? (Daha dolğun cavabı seçin)

- 5 nəfərdən az olmayan insanlar birliyi
- Müəyyən dəyərlərə malik olan insan birlikləri
- Müəyyən sayıda adamlar birliyi
- Bir-birlə təsisatlarla tənzim edilən münasibətlər sistemi ilə bağlı olan,müəyyən ümumi dəyərlərə malik olan və başqa toplulardan hər hansı bir fərqləndirici əlamətə görə seçilən müəyyən sayıda adamlar birliyidir.
- Başqa toplulardan fərqlənən və müəyyən ümumi dəyərlərə malik olan insan birlikləri

333 Amerikalı sosioloq P.Sorokin insanlar arasında sosial bərabərsizliyə səbəb olan neçə tip amil göstərir.

- 3
- 6
- 7
- 4
- 5

334 Sosioloqların fikrincə stratifikasiyanın neçə əsas sosial bərabərsizlik sistemi vardır:

- 8
- 6
- 2
- 4
- 5

335 Amerikalı sosioloq U.A.Uorner 1941-ci ildə nəşr etdirdiyi Yankılar şəhəri adlı əsərdə neçə sinifləri Sosial qrup nədir? (Daha dolğun cavabı seçin)n mövcud olmasını iddia edir.

- 2
- 7

- 4
- 6
- 5

336 İnsanın təbii hali, onun hansı vəziyyətinin təcəssümüdür

- Hüquqi
- Siyasi
- Sosial
- Təbii
- İctimai

337 İnsanın sosial xüsusiyyətləri hansı prosesdə formallaşır

- Heç biri
- Mədəni həyat prosesi
- Sosial həyat prosesi
- İctimai həyat prosesində
- Siyasi fəaliyyət prosesi

338 İnsanların sosial fəaliyyət və davranışının başlangıç nöqtəsini nə təşkil edir

- Milli münasibətlər
- Sosial münasibətlər
- Sosial siyasi münasibətlər
- Obyektiv həyat şəraiti
- Siyasi münasibətlər

339 Sosial münasibətlərin obyekti subyektini seç

- Heç biri
- İnsan
- Sosial qrup
- Şəxsiyyət
- Sinif

340 Sosial məqsədlər gündən və bu məqsədlərə nail olmaq üçün müxtəlif vasitələrdən istifadədən şəxsiyyətin fəaliyyətlərinin məcmusu necə adlanır

- Heç biri
- Siyasi fəaliyyət
- İctimai fəaliyyət
- Sosial fəaliyyət
- İctimai-siyasi fəaliyyət

341 Cəmiyyət həyatında sosial mövqe ve rollarına görə fərqlənən və müxtəlif fəaliyyət növlərinin daşıyıcısı olan sosial qruplar arasındaki münasibətlər necə adlanır

- Sosial-etnik münasibətlər
- İctimai münasibətlər
- Etik münasibətlər
- Sosial münasibətlər
- Siyasi münasibətlər

342 Müasir sosiologiyada mövcud olan şəxsiyyət tipləri

- Passiv,frustrat,realist
- Idealist,yığımçı,istismarçı
- Realist,gedeonist,frustat

- Ənənəvi, idealist, frustat, realist, gedeonist materialist
- Ənənəviçi, frustrat, istismarçı

343 Şəxsiyyətin sosial xarakterini müəyyənləşdirən amillər

- Özünüdərkətmə və öz hərəkətlərinin məsuliyyətini dərk etmək
- Özünün başqalarından fərqini dərk etmək
- Mənəvi sərvətlərə münasibət və özünüdərkətmə
- Özünüdərkətmə, mənəvi sərvətlərə münasibətə dair formalasılmış subyektiv münasibət, öz hərəkətlərinin məsuliyyətini və özünün digərlərindən fərqini dərk etmək
- İctimai-siyasi proseslərə münasibət və özünüdərkətmə

344 Şəxsiyyət anlayışı altında başa düşülür

- Hər hansı bir dövlətin mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən insan
- Hər hansı bir sosial təbəqənin mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən
- Hər hansı bir sinfin mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən insan
- Hər hansı bir cəmiyyətin mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən insan
- Hər hansı bir sosial qrupun mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən insan

345 Əxlaq hansı tələblərin məcmusu kimi təzahür edir

- İnsanın cəmiyyətdə mədəni normalara necə əməl etməsin normalarının məcmusu
- İnsanın cəmiyyətdə sosial normalara necə əməl etməsi normalarının məcmusu
- İnsanın cəmiyyətdə siyasi normalara necə əməl etməsi normalarının məcmusu
- Cəmiyyətdə insanın necə davranışmalı olması haqqında tələblərin məcmusu
- İnsanın cəmiyyətdə hüquqi normalara necə əməl etməsi normalarının məcmusu

346 Şəxsiyyətin formalasmasında mühüm rol oynayan amillər

- Mənəvi, əxlaqi tərbiyə
- Təhsil və əxlaqi tərbiyə
- Dünyagörüşü və təhsil
- Dünyagörüşü, əxlaqi tərbiyə, əmək tərbiyəsi
- Əmək və əxlaqi tərbiyə

347 Sosiologiyada mənafenin aşağıdakı tipləri fərqləndirilir

- mənafə-münasibət
- məhafə-ustanovka
- mənafə-fəaliyyət
- hamısı
- mənafə-yönüüm

348 Şəxsiyyətin bu və ya digər tələbatı ödəmək imkanından asılı olaraq, onun fəaliyyət istiqamətinə çevrilən amil necə adlanır?

- fəaliyyət
- davranış
- mənafə
- tələbat
- maraq

349 Tələbatın növlərinə aiddir?

- istehsal və qeyri istehsal fəaliyyəti sferasına tələbat
- hamısı
- təbii və sosial
- sosial birkilkərə olan tələbat

- fərdin ailəyə olan tələbatı

350 İnsanın xarici aləmdən obyektiv asılılığını ifadə edən amil necə adlanır?

- fəaliyyət
 davranış
 tələbat
 mənafə
 maraq

351 Şəxsiyyətin sosial fəaliyyətinin, sosial davranışının şərtlənməsində həllədici məna kəsb edən amil hansıdır?

- heç biri
 obyektiv həyat şəraiti
 subyektiv şərtlənmə
 obyektiv şərtlənmə
 sosial şərtlənmə

352 İctimai sistemin şəxsiyyətin mənəvi sərvətlər sistemində və onun vasitəsiylə real davranışına göstərdiyi təsirin inkişafi hansı şəxsiyyətdə təzahür edir

- İctimai şəxsiyyət
 Sosial şəxsiyyət
 Heç biri
 Siyasi şəxsiyyət
 Mədəni şəxsiyyət

353 İctimai inkişafın hazırkı səviyyəsinin tələbatlarına cavab verən şəxsiyyət tipi hansıdır

- Realist
 İdeal
 Bazis
 Modal
 İdealist

354 Gələcək üçün nəzərdə tutulan hərtərəfli inkişaf etmiş hormonik şəxsiyyət tipi hansıdır

- Modal
 İdeal
 İdealist
 Realist
 Bazis

355 Cəmiyyətdə real üstünlük təşkil edən şəxsiyyət tipi hansıdır

- İdealist
 Modal
 İdeal
 Bazis
 Realist

356 Şəxsiyyətin cəmiyyət qarşısında öz borcunu və məsuliyyətini dərk edən, intizama və özünə nəzarətə üstünlük verən tipi necə adlanır

- Gedionist
 Ralist
 Frustat
 Ənənəviçilər

İdeolist

357 Şəxsiyyətin ənənəvi normlara təqidi yanaşan, inkişaf meylli olan, müstəqilliyə can atan sosial tip necə adlanır

- Ənənəvi
- Idealist
- Realist
- Gedionist
- Frustat

358 Freydə görə şəxsiyyətin fəallığının əsasını təşkil edən amillər

- Sosial ehtuyaclar
- Maddi ehtiyaclar
- Məntiqi ehtiyaclar
- Şəxsiyyətin şüursuz və hisslerlə bağlı olan ehtiyacları
- Mənəvi ehtiyaclar

359 E.Fromma görə mövcud olan sosial xarakterlər

- Passiv,istismarçı, realist
- İstismarçı,yığımçı,realist
- Realist,frustat,istismarçı
- Passiv,istismarçı,yığımçı,bazar iqtisadiyyatı
- Passiv,frustat,istismarçı

360 Şəxsiyyətin sosial tipini müəyyənləşdirən amillər

- Mədəni-mənəvi,sosial-siyasi şərait
- Mədəni-mənəvi,sosial-iqtisadi şərait
- Siyasi-iqtisadi,mənəvi şərait
- İnsanın həyat fəaliyyəti,tarixi-mədəni və sosial-iqtisadi şərait
- İnsan fəaliyyəti və sosial-iqtisadi şərait

361 Fərd anlayışı altında başa düşülür

- Bu və ya digər sinfin vahid nümayəndəsi
- Bu və ya digər sosial təbəqənin vahid nümayəndəsi
- Bu və ya digər sosial qrupun vahid nümayəndəsi
- Bu və ya digər incan birliyinin vahid nümayəndəsi
- Bu və ya digər cəmiyyətin vahid nümayəndəsi

362 Müasir dövrdə insan problemini anlamağın açarıdır

- Sosial-siyasi tərəqqi
- Elm və texnikim tərəqqi
- Mədəni,mənəvi inkişaf
- Elm və mədəniyyətin tərəqqisi
- Sosial-iqtisadi inkişaf

363 Geniş mənada insan mühitini təşkil eden amillər

- İqtisadi,məişət,psixoloji
- Sosial,siyasi,mədəni,psixoloji
- Psixoloji,mədəni və məişət mühiti
- İqtisadi,mədəni,sosial-siyasi,psixoloji şərait
- Soial,siyasi,iqtisadi

364 Cəmiyyətdə mövcud olan sosial norma və sərvətlərin insanın daxili aləminə qoşulması prosesi necə adlanır?

- heç biri
- sosiallaşma
- adaptasiya
- interiorizasiya
- təkamül

365 Fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması prosesi necə adlanır?

- heç biri
- interiorizasiya
- sosiallaşma
- adaptasiya
- təkamül

366 Fərdin cəmiyyətə və müxtəlif tipli sosial biliklərə integrasiyası prosesi necə adlanır?

- heç biri
- interiorizasiya
- adaptasiya
- Sosiallaşma
- təkamül

367 Fərdiyət anlayışı özündə hansı amilləri birləşdirir?

- təkrarolunmazlıq və özünəməxsusluq
- təbiilik
- çoxcəhətlilik və ahəngdarlıq
- hamısı
- sərbəstlik

368 Şəxsiyyət anlayışının mahiyyətini insanın şüruna və fəaliyyətinə aid olan müsbət keufiyyətlərlə əlaqələndirən yanaşma necə adlanır?

- heç biri
- mistik
- fərdi
- Normative
- pozitiv

369 Mənəvi borc, intizam və qanuna riayət prinsiplərinə üstünlük verən şəxsiyyət tipini seç

- Gedeonist
- Frustat
- İdealist
- Ənənəvi
- Realist

370 Aşağıda qeyd olunanlardan hansılar E.Froma görə şəxsiyyətin sosial tiplərinə aiddir

- Passiv
- Yığımçı
- İstismarçı
- Hamısı
- Bazar iqtisadiyyatı

371 K.Marksa görə şəxsiyyətin sosial tipologiyasının əsasında duran başlıca amil hansıdır

- Sosial aktivlik dərəcəsi
- Sosial fəliyyət
- Ağillılıq dərəcəsi
- Sınıf mənsubiyət
- Sosial vəziyyət

372 M.Veberə görə şəxsiyyətin sosial tipologiyasının əsasında duran başlıca səbəb hansıdır

- Heç biri
- Sınıf mənsubiyət
- İctimai-iqtisadi formasiya
- Ağillılıq dərəcəsi
- Sosial vəziyyət

373 İnsanın ictimai münasibətlər sistemində tutduğu yer haqqında aydın təsəvvürə malik olması şəxsiyyətin sosial xarakterini müəyyən edən hansı amildə təzahür edir

- Sosial vəzifəsində
- Məsuliyyəti dərk etmək
- Mənəvi sərvətlərə münasibət bildirmə
- Özünüdərkətmə
- Sosial rolunda

374 Şəxsiyyətin formallaşmasında mühüm rol oynayan amillər hansılardır

- Məşğul olduğu peşə
- Mühit
- Ailə və məktəb
- Cəmiyyət və sosial mühit
- Uzv olduğu sosila qrup

375 İnsan probleminin ən mühüm tərəfi nədir

- Heç biri
- Müxtəlif insanların mənafelərini uzaqlaşdırmaq
- Sosial təriyənin mənafeyini təmin etmək
- Ləyaqətli şəxsiyyət təriyə etmək
- İnsanların təlabatlarının minimum səviyyədə olsa da ödəmək

376 Davranış nəzəriyyəsinin baniləri

- C.Hommans,MŞVeber
- M.Veber,K.Opp
- C.Homans,K.Opp
- K.Opp,E.Dyürkheyim
- Smelzer,C.Homans

377 Sosial rol nəzəriyyəsinin banisi

- Mid
- Freyd
- Veber
- Smelzer
- Dyürkheyim

378 Həyatdan həzz almağa üstünlük verşəxsiyyət tipi

- Ənənəviçi
- Realist
- İdealist
- Bazar iqtisadiyyatı
- Gedeonist materialist

379 Mənəvi borcunu dərk edən, intizamlı və qanuna riayət edən şəxsiyyət tipi

- Frustrat
- Gedeonist materialist
- Realist
- Ənənəviçi
- İdealist

380 Özünəqiyətmənin aşağı səviyyədə olan şəxsiyyət tipi

- İdealist
- Ənənəviçi
- Yığımçı
- Frustrat
- realist

381 Sosiologiya anlayisinin mənasi nədir?

- "Societas" (insan), loqos (soz, telim) yunanca
- "Societas" (xalq), loqos (soz, telim) fransızca
- "Societas" (cemiyyet), loqos (soz, telim) italyanca
- "Societas" (cemiyyet), loqos (soz, telim) yunanca
- "Societas" (insan), loqos (soz, telim) fransızca

382 O nədir?

- ruh
- eqo
- aura
- supereqo
- id

383 Mən nədir?

- aura
- ruh
- eqo
- id
- supereqo

384 Fövqəlmən nədir?

- eqo
- supereqo
- ruh
- aura
- id

385 Şəxsiyyətin marksist nəzəriyyəsində əsas aksent hansı tərəfdədir?

- iqtisadi münasibətlər
- şəxsiyyət və cəmiyyət arasında qarşılıqlı təsir
- şəxslərarası münasibətlər

- siyasi münasibətlər
- sosial münasibətlər

386 Şəxsiyyətə sosioloji yanaşmaya aid deyil

- sosial davranışın özünütənzimləmə
- şəxsiyyət-qrup münasibətləri
- temperament
- fəaliyyətə qoşulmaq
- şəxsiyyət-cəmiyyət münasibətlər

387 Şəxsiyyətin əxlaqi xüsusiyyət və davranış normaları kompleksindən və vicdandan təşkil olunan sahəsi necə adlanır?

- Eqo(mən)
- Supereqo(fövqəlmən)
- Mən
- Duyğu
- Id(o)

388 Şəxsiyyətin qavrayış ,duyğu, yaddaş , təfəkkür kimi psixi funksiyalarını əhatə edən mütəşəkkil tərkib hissəsi necə adlanır?

- Fövqəlmən
- Eqo(mən)
- Id(o)
- Mən
- Supereqo

389 Freydə görə şəxsiyyətin hərəkət qüvvələrini təşkil edən və dərk edilməyən instiktiv meyllər , arzular kompleksi necə adlanır?

- norma
- Id(o)
- Supereqo(fövqəlmən)
- Eqo(mən)
- Mən

390 Psixoanaliz konsepsiyası kimin adı ilə bağlıdır?

- Kont
- Freyd
- Kuli
- Mid
- İston

391 Şəxsiyyət temperamentin,istedadlarının, meyllərin və xarakterin birliyidir sözü hansı mənada işlədirilir?

- iqtisadi
- sosioloji
- psixoliji
- siyasi
- bioloji

392 Fərdə daxili tarazlığı təmin edən və onda vəzifə ,borc duyğusunu doğuran , habelə qrup daxili həmrəyliyi saxlamaq üçün zəruri olan və s.predmetlər necə adlanır?

- Ənənə
- Dəyər

- Etalon
- Mədəniyyət
- Norma

393 İnsanın sosial xüsusiyyətləri hansı prosesdə formalasılır

- Siyasi fəaliyyət prosesi
- İctimai həyat prosesində
- Sosial həyat prosesi
- Mədəni həyat prosesi
- Heç biri

394 İnsanın xarici aləmdən obyektiv asılılığını ifadə edən amil necə adlanır?

- tələbat
- mənafə
- maraq
- fəaliyyət
- davranış

395 Şəxsiyyətin formalasmasında mühüm rol oynayan amillər

- Mənəvi, əxlaqi tərbiyə
- Dünyagörüşü, əxlaqi tərbiyə, əmək tərbiyəsi
- Dünyagörüşü və təhsil
- Təhsil və əxlaqi tərbiyə
- Əmək və əxlaqi tərbiyə

396 Fərd anlayışı altında başa düşülür

- Bu və ya digər sinfin vahid nümayəndəsi
- Bu və ya digər insan birliyinin vahid nümayəndəsi.
- Bu və ya digər cəmiyyətin vahid nümayəndəsi
- Bu və ya digər sosial təbəqənin vahid nümayəndəsi
- Bu və ya digər sosial qrupun vahid nümayəndəsi

397 Cəmiyyətdə mövcud olan sosial norma və sərvətlərin insanın daxili aləminə qoşulması prosesi necə adlanır?

- heç biri
- interiorizasiya
- adaptasiya
- sosiallaşma
- təkamül

398 Fərdin sosial -iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması prosesi necə adlanır?

- heç biri
- adaptasiya
- sosiallaşma
- interiorizasiya
- təkamül

399 Fərdin cəmiyyətə və müxtəlif tipli sosial biliklərə integrasiyası prosesi necə adlanır?

- adaptasiya
- sosiallaşma

- heç biri
- təkamül
- interiorizasiya

400 İnsanın ictimai münasibətlər sistemində tutduğu yer haqqında aydın təsəvvürə malik olması şəxsiyyətin sosial xarakterini müəyyən edən hansı amildə təzahür edir

- Sosial vəzifəsində
- Mənəvi sərvətlərə münasibət bildirmə
- Məsuliyyəti dərk etmək
- Sosial rolunda
- Özünüdərketmə

401 Şəxsiyyətin formallaşmasında mühüm rol oynayan amillər hansılardır

- Məsuliyyəti dərk etmək
- Mənəvi sərvətlərə münasibət bildirmə
- Cəmiyyət və sosial mühit
- Ailə və məktəb
- Mühit

402 Sosial rol nəzəriyyəsinin banisi kimdir?

- Freyd
- Mid
- Dyürkheyim
- Smelzer
- Weber

403 Sosial nəzarət termini elmə kim tərəfindən gətirilmişdir?

- Maks Weber
- Qabriel Tard
- Ogyüst Kont
- Mak Ayver
- Emil Dürkheyim

404 Əhalinin fəaliyyətinə, məşğulliyətinə və peşəsinə görə bölgüsü stratifikasiyanın hansı tipində öz əksini tapır?

- sosial
- siyasi
- peşə
- iqtisadi
- sinfi

405 Həmfikirlərin, dostların və başqalarının əhatəsindən ibarət olan sosial qrup necə adlanır?

- real qruplar
- qeyri-formal qruplar
- kiçik qruplar
- referent qruplar
- böyük qruplar

406 Üzvlərinin vəziyyəti və davranışının rəsmi təşkilatlılıq və sosial institutların qaydaları ilə tənzimlənən sosial qrup necə adlanır?

- şərti qruplar
- formal qruplar

- real qruplar
- böyük qruplar
- küçük qruplar

407 Üzvlərinin bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olan sosial qrup necə adlanır?

- böyük qruplar
- küçük qruplar
- referent qruplar
- şərti qruplar
- real qruplar

408 Real münasibətlərlə qarşılıqlı əlaqələrdə olan insan birliyi necə adlanır?

- referent qruplar
- real qruplar
- şərti qruplar
- böyük qruplar
- küçük qruplar

409 Bir-biri ilə real surətdə əlaqəsi olmayan, lakin müəyyən əlamətlərə görə ayırd edilən insanlar qrupu necə adlanır?

- referent qruplar
- şərti qruplar
- real qruplar
- böyük qruplar
- küçük qruplar

410 Sosiooji ədəbiyyatda sosial qrupların aşağıdakı növləri fərqləndirilir

- böyük qruplar
- hamısı
- şərti və real qruplar
- referent qruplar
- küçük qruplar

411 Sosial strukturun başqalarına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını nəzərə almaqla fəaliyyət göstərən fərdlər qrupu necə adlanır?

- ali sinif
- sosial təbəqə
- sosial qrup
- sinif
- orta təbəqə

412 Müasir Azərbaycan respublikasının sosial strukturu özünə aşağıdakıləri daxil edir

- orta sinif
- hamısı
- Yuxarı sinif
- fəhlə və aşağı sinif
- kooperatorlar

413 Müasir dövrdə Azərbaycanda sosial strukturun inkişafının xarakterik meyli hansı amildə öz əksini tapır?

- yüksək təbəqənin inkişafı
- yeni sosial qrupların yaranması
- integrasiya

- diferensiasiya
- orta təbəqənin inkişafı

414 Azərbaycan respublikasında orta sinfin möhkəmlənməsinə maneçilik yaradan başlıca səbəb hansıdır?

- heç biri
- həyata keçirilən özəlləşdirmənin iri mülkiyyət sahiblərinin formallaşmasına şərait yaratması
- həyata keçirilən özəlləşdirmənin xırda mülkiyyət sahiblərinin formallaşmasına şərait yaratması
- həyata keçirilən özəlləşdirmənin orta mülkiyyət sahiblərinin formallaşmasına şərait yaratması
- həyata keçirilən özəlləşdirmənin xırda və iri mülkiyyət sahiblərinin formallaşmasına şərait yaratması

415 Azərbaycan respublikasının müasir sosial-strukturu özündə hansı qrupları birləşdirir?

- maddi cəhətdən ifrat qruplar
- hamısı
- həddən artıq yoxsullar
- istehsalla birbaşa bağlı olmayan marginal qruplar
- həddən artıq varlılar

416 Respublikamızda sosial strukturun daha çox açıq xarakter alması və sosial mobilliyin güclənməsinə səbəb olan başlıca amil hansıdır?

- hüquqi dövlətin qurulması
- totalitar rejimdən konservativ idarəetməyə keçilməsi
- totalitar rejimdən liberal idarəetməyə keçilməsi
- totalitar rejimdən demokratik idarəetməyə keçilməsi
- vətəndaş cəmiyyətinin qurulması

417 XX əsrin 90-cı illərinə kimi Respublikamızın sosial-strukturu hansı sosil amilləri özünə daxil edirdi?

- heç biri
- Fəhlə və kəndli
- Fəhlə və siyali
- fahlə, kolxozçu kəndli, ziyalı
- ali sinif və fəhlə sinfi

418 Sosial qruplar arasında iqtisadi, elmi-texniki və siyasi amillərin təsirilə ictimai həyatın müxtəlif sahələri üzrə ümumi cəhətlərin yaranması necə adlanır

- Sosial strafizikasiya
- Sosial modellik
- Sosial diferensiasiya
- Sosial integrasiya
- Sosial struktur

419 Müasir dövürdə dünyanın heç yerində yeni sosial qrup və təbəqələrin köhnələri əvəz etməsi proses nəticəsində mümkün olur

- Yüksəliş
- Tənəzzül
- İnkişaf
- Təkamül
- İnqilab

420 Fərdin statusunun aşağı düşməsi və ya yuxarı qalxmasını beləliklə sosial vəziyyətində baş verən dəyişikliyi hansı mobollik tipində eks olunur

- Heç biri
- Enən

- Üfiqi
- Şaquli
- Qalxan

421 Fərdi mobilliyin tiplərini göstər

- Üfiqi və Şaquli
- Ümumi və xüsusi
- Universal və partikulyar
- Rasional və irasional
- Sosila və ictimai

422 Fərdi modelliyin neçə tipi var

- 5
- 6
- 4
- 2
- 3

423 Aşağıda qeyd olunanlardan hansı M.Veberə görə sosial srafizikasiyanın əsasında duran amildir

- Əmlak bərabərsizliyi
- Cəmiyyətdə müəyyən təsirə malik olan status qrupları
- Gəlir səviyyəsində fərqlər
- Hamısı
- Hakimiyyət amili

424 Stratifikasiya sistemində dəyişiklik yaradan amillər:

- Stratifikasiyanın yeni sistemi,sinfı mobillik
- Fərdi və sinfi mobillik
- Cəmiyyətin yenidən təşkili,fərdi mobillik
- Fərdi mobillik,sosial strukturun yenidən təşkili,stratifikasiyanın yeni sistemi
- Səxsi və sinfi mobillik

425 Sosial qrupdur

- Sinif daxilində öz ictimai-siyasi səviyyəsinə görə fərqlənənlər
- Sinif daxilində öz təhsil səviyyəsi və mədəni göstəricisinə görə fərqlənənlər
- Sinif daxilində öz peşə-ixtisas,siyasi mədəni göstəricisinə görə fərqlənənlər
- Sinif daxilində öz məşğuliyyətinə,peşə-ixtisas,təhsil səviyyəsi,siyasi şüur və mədəni göstəricisinə görə fərqlənənlər
- Sinif daxilində öz məşğuliyyətinə və sosial vəziyyətinə görə fərqlənənlər

426 Sosial strukturun növlərinə aiddir

- Sosial-ərazi,siyasi-hüquqi,milli-etnik struktur
- Peşə-ixtisas,siyasi-iqtisadi,sosial-sinfi struktur
- Sosial-demoqrafik,milli-etnik,ictimai-siyasi struktur
- Sosial-sinfi,sosial-ərazi,peşə-ixtisas,milli-etnik,sosial-demoqrafik struktur,şhalinin fiziki və əqli əməklə məşğul olanlara bölgüsü
- Sosial-etnik,sosial-sinfi,demoqrafik,siyasi-iqtisadi struktur

427 U.A.Uornerə görə cəmiyyətdə mövcud olan siniflər

- ali sinif,orta sinifin ali təbəqəsi,orta sinifin aşağı təbəqəsi,aşağı sinf
- ali sinif,orta sinif,aşağı sinf
- Ən ali sinif,orta sinif,aşağı sinfin ali təbəqəsi

- Ən ali sinif,ali sinif,orta sinifin ali təbəqəsi,orta sinifin aşağı təbəqəsi,aşağı sinfin ali təbəqəsi,aşağı sinfin aşağı təbəqəsi
- ali sinif,orta sinifin aşağı təbəqəsi,aşağı sinfin ali təbəqəsi,aşağı sinfin aşağı təbəqəsi

428 Sosial struktur anlayışı altında başa düşülür

- Bir-biriyle qarşılıqlı əlaqədə və təsirdə olan cəmiyyətlərin məcmusu
- Bir-biriyle qarşılıqlı əlaqədə və təsirdə olan siniflərin məcmusu
- Bir-biriyle qarşılıqlı əlaqədə və təsirdə olan sosial qrupların məcmusu
- Bir-biriyle qarşılıqlı əlaqədə və təsirdə olan sosial ünsürlərin məcmusu,yahid tam daxilində nisbi sabit yerləşməsi
- Bir-biriyle qarşılıqlı əlaqədə və təsirdə olan sosial təbəqələrin məcmusu

429 Millətin tarixi vətəni uzaq xarici dövlətlər olan nümayəndələri necə adlanır ?

- heç biri
- daxili diaspora
- milli-ərazi qurqmları olmayan diasporalar
- uzaq diaspora
- yaxın diaspora

430 Milli-ərazi qrupları olmayan diasporaya hansılar aiddir?

- almanlar,fransızlar və s.
- heç biri
- ermənilər,qaraçılar və s.
- kürdlər, qaraçılar və s
- türklər, kürdlər və s.

431 Millətin öz respublikasından kənarda yaşayan nümayəndələri necə adlanır?

- uzaq diaspora
- heç biri
- milli-ərazi
- daxili diaspora
- yaxın diaspora

432 Tarixən formallaşmış etnos tipi olub, iqtisadi həyat, dil,ərazinin ümumiliyi ilə, mədəniyyətin möişətin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə səciyyələnən insanların xüsusi tarixi tipi necə adlanır?

- xalq
- subetnos
- millət
- meqaetnos
- etnos

433 Sosial strukturu fəndlərin sosial normaları, sosial mövqeləri və yerinə yetirdikləri sosial rolları ilə şərtlənən qarşılıqlı təsirin nəticəsi hesab edən nəzəriyyə necə adlanır?

- M.Veberin nəzəriyyəsi
- Struktur-funksional təhlil
- heç biri
- "Qarşılıqlı təsir" nəzəriyyəsi
- Marksist yanaşma

434 Sosial strukturun əsasında fəndlərin qarşılıqlı təsirinin durduğunu əsaslandıran nəzəriyyə necə adlanır?

- heç biri
- Struktur-funksional təhlil

- "Qarşılıqlı təsir" nəzəriyyəsi
- Marksist yanaşma
- M.Veberin nəzəriyyəsi

435 Müasir sosiologiyada cəmiyyətin sosial strukturu probleminə klassik nəzəri-metodoloji yanaşmanı seç

- Struktur-funksional təhlil
- M.Veberin nəzəriyyəsi
- Hamısı
- "Qarşılıqlı təsir" nəzəriyyəsi
- Marksist yanaşma

436 Sosial strukturun bu və ya digər konkret anda mövcud olan və müəyyən amillər üzündən sosial struktura qoşulan ünsürləri birləşdirən növü necə adlanır?

- təşkilati struktur
- təsadüf xarakterli struktur
- heç biri
- ideal struktur
- normativ struktur

437 İnsanlar arasında bərabərsizliyin ən kəskin formasını göstər

- Sınıflar
- Qulldarlıq
- Lümrələr
- Kastalar
- Heç biri

438 Strafizikasiya nəzəriyyəsinə görə fəhlə sinfi hansı sinfin təmsilçiləridir

- Aşağı sınıf
- Orta sinfin aşağı təbəqəsi
- Orta sinfin ali təbəqəsi
- Ən ali sınıf
- Ali sınıf

439 Strafizikasiya nəzəriyyəsinə görə ziyalılar hansı təbəqənin təmsilçiləridir

- Aşağı sınıf
- Orta sinfin ali təbəqəsi
- Ali sınıf
- Orta sinfin aşağı təbəqəsi
- Ən ali sınıf

440 Strafizikasiya nəzəriyyəsinə görə aristokratik mənşəyə malik olmayan və müxtəlif yollarla varılanlar hansı sınıfə aid edilir

- Aşağı sınıf
- Ali sınıf
- Orta sinfin ali təbəqəsi
- Ənali sınıf
- Orta sinfin aşağı təbəqəsi

441 Strafizikasiya nəzəriyyəsinə görə əsl nəcabətən varlılar hansı sınıfı təzahür etdirir

- Orta sinfin ali təbəqəsi
- Ənali sınıf
- Orta sinfin aşağı təbəqəsi

- Aşağı sınıf
- Alisinf

442 Strafizikasiya nəzəriyyəsi sınıf anlayışına hansı kateqoriyaları tətbiq edir

- Sosial-siyasi
- Aşağı-yuxarı
- Fərdi-ümumi
- Heç biri
- Sağ-sol

443 İnsanların bu və ya digər sosial birlik formasına mənsubiyyəti necə xarakter daşıyır

- İrasional
- Obyektiv
- Rosional
- Subyekti
- Universal

444 Sosial mobilliyi sürətləndirən amillər

- Sosial-siyasi mənsubiyyətin dəyişilməsi
- Yaşayış yeri və fəaliyyət növünün dəyişilməsi
- Sosial təbəqəni dəyişmək
- Cəmiyyəti dəyişmək
- peşə və ixtisasın dəyişilməsi

445 Sorokinə görə insanlar arasında bərabərsizliyə səbəb olan amillər

- sosial sərvət və ehtiyac,hakimiyyət və nüfuz
- Hüquq və vəzifə, nüfuz və imtiyaz
- imtiyaz və ehtiyac,vəzifə və nüfuz
- Hüquq və imtiyaz,vəzifə və məsuliyyət,sosial sərvət və ehtiyac,hakimiyyət və nüfuz
- vəzifə və məsuliyyət,hakimiyyət və nüfuz

446 Sosial stratifikasiya nəzəriyyəsinin əsasını təşkil edir

- Sosial həyatda sosial qrupların əsas rol oynaması
- Cəmiyyətdə yüksək sinfin əsas rol oynaması
- Cəmiyyətdə siniflərin əsas rol oynaması
- Sosial həyatda təbəqələrin əsas rol oynaması
- Sosial həyatda orta sinfin əsas rol oynaması

447 Sınıfları fərqləndirən başlıca amillər

- Mənəvi,əxlaqi,iqtisadi amillər
- İqtisadi,siyasi,mənəvi amillər
- İqtisadi,mənəvi amillər
- Siyasi,əxlaqi,mədəni amillər
- İctimai,siyasi,iqtisadi amillər

448 Sosial vəziyyət anlayışının mahiyyətini əks etdirir

- İnsanlar arasında sosial sərvətlərin necə bölündüyü və onların bu bölgündə iştirak etmə dərəcəsi
- İnsanlar arasında iqtisadi sərvətlərin necə bölündüyü və onların bu bölgündə iştirak etmə dərəcəsi
- İnsanlar arasında həyat şəraitinin necə bölündüyü və onların bu bölgündə iştirak etmə dərəcəsi
- İnsanlar arasında mənəvi sərvətlərin necə bölündüyü və onların bu bölgündə iştirak etmə dərəcəsi
- İnsanlar arasında maddi sərvətlərin necə bölündüyü və onların bu bölgündə iştirak etmə dərəcəsi

449 Sosial struktur sosial birliklər arasındaki hansı münasibətləri səciyyələndirir:

- Mədəni münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formasını
- Sosial münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formasını
- Siyasi münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formasını
- İqtisadi münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formasını
- Mənəvi münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formasını

450 Müasir sosioloji ədəbiyyatda sənaye cəmiyyətinin inkişafını şaquli mobilliklə bağlayan konsepsiyanın müəlliflərini seç

- heç biri
- M.Lipset və R.Bendiksin
- O.Kont və Spenser
- M.Veber və K.Marks
- Zimmel və Weber

451 Sosial mobilliyyin başlıca funksiyasını nə təşkil edir?

- cəmiyyətin diferensiasiyası
- cəmiyyətin sosiallaşması
- cəmiyyətin stabilşdırılması
- cəmiyyətin stratifikasiyası
- cəmiyyətin integrasiyası

452 Fərdin aid olduğu təbəqədən fərqli təbəyə keçidini özündə əks etdirən sosial mobillik necə adlanır?

- fərdi mobillik
- üfiqi mobillik
- heç biri
- şaquli mobillik
- qrup mobilliyyi

453 Fərdin və ya sosial obyektin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digərinə keçidini özündə təzahür etdirən sosial mobillik necə adlanır?

- heç biri
- üfiqi mobillik
- şaquli mobillik
- fərdi mobillik
- qrup mobilliyyi

454 Sosial mobillik anlayışı sosiologiya elminə nə vaxt və kim tərəfindən gətirilmişdir?

- Heç biri
- 1930-cu il Mak Ayver
- 1927-ci il Sorokin
- 1910-ci il Zimmel
- 1925-ci il Veber

455 Maraqların ümmükliliyilə fərqlənən qapalı fiziki məkanlarda birləşmiş insanların qısamüddətli toplantısı necə adlanır?

- heç biri
- kütlə
- təbəqə
- qrup
- sinif

456 Sosiooloji ədəbiyyatda liderliyin hansı funksiyaları fərqləndirilir?

- təşkilatçılıq və tənzimləmə
- təşkilatçılıq, informasiya, sosiallaşma
- təşkilatçılıq və sosiallaşma
- sosiallaşma və idarəetmə
- təşkilarçılıq, tənzimləmə, informasiya

457 İdarəetmənin hansı funksiyası özündən əvvəlkiləri tamamlayaraq idarəetmənin fəaliyyətinin son nəticələrini nəzarətə alınması və onun nəticələrinin qiymətləndirilməsi məqsədi daşıyır

- Operativ rəhbərlik
- Təşkiletmə
- Planlaşdırma
- Əlaqələndirmə
- Nəzarət

458 Aşağıdakılardan hansı əsasən rəhbərin öz tabeçiliyində olacaq kadrlarla iş funksiyasını yerinə yetirir

- planlaşdırma
- kadrlara iş
- Operativ rəhbərlik
- nəzarət
- təşkiletmə

459 Sosial sistemlərdə avtomatik idarəetmə ola bilməz. İdarəetmənin məhz ikin növü mümkündür

- avtomatlaşma, qeyri-mexanikləşmə
- qeyri-avtomatlaşma, avtomatlaşma
- modelləşmə, qeyri modelləşmə
- qeyri-mexanikləşmə, mexanikləşmə
- qeyri- avtomatlaşma, modelləşmə

460 İdarəetmə sisteminin təsiri adətən hansı zəruri reaksiya tələblərini doğurması əsasında baş verir

- obyektin idarə olunan tərəfə
- subyektin idarəedən tərəfə
- idarə olunan tərəfin idarə edən tərəfə
- idarə edənin idarə olunan tərəfə
- subyektin obyektə olan tərəfə

461 İdarəetmənin funksiyalarına aiddir

- planlaşdırma
- təşkiletmə
- motivləşdirmə
- nəzarət
- hamısı

462 İdarəetmə prosesi neçə funksiyadan ibarətdir?

- 2
- 6
- 4
- 5
- 3

463 İdarəetmə prosesində iki başlıca anlayış çıkış edir

- İdarəetmə və sosial idarəetmə
- İnformasiya və idarəetmə
- İqtisadi və siyasi idarəetmə
- Sosial və informasiya
- Sosial və siyasi idarəetmə

464 İdarəetmə fəaliyyətin məqsədi və strategiyası, hər şeydən əvvəl nədən ibarətdir?

- Kadrlarla işdən
- Planlaşdırımdan
- Strategiyadan
- Nəzarətdən
- Operativ rəhbərlikdən

465 İdarəolunacaq obyektin zəruri strukturunun yaranmasına istiqamətlənən funksiya hansıdır

- nəzarət
- əlaqələndirmə
- təşkiletmə
- planlaşdırma
- kadrlara iş

466 Sosiologiyada idarəetməni əsasən üç növə ayıırlar

- üzvi-təbiətin, təşkilatı, qeyri təşkilatın idarə olunması
- qeyri – üzvi təbiətin, üzvi təbiətin, cəmiyyətin idarə olunması
- qeyri – təşkilatı, təşkiletmə, sosial idarə olunması
- cəmiyyətin idarə olunması, qeyri təşkilatın, sosial idarə olunma
- sosial idarəetmənin, təşkiletmə, ənəvi idarə olunması

467 Sosial idarəetmənin bilavasitə vəzifəsi nədir?

- sosial nəzarət
- cəmiyyətə sosial nəzarət
- heç biri
- sosial sistem və təşklatda sosial nizam yaratmaq
- cəmiyyətin sosial sferasını idarə etmək

468 İdarəetmənin strukturu özündə aşağıdakılardı sıvıyyələri birləşdirir

- heç biri
- meqa və mezo
- ali və orta
- aşağı, orta, yüksək
- aşağı və orta

469 Müxtəlif təbiətə malik olan orqanizmlərin, sistemlərin funksiyası olub, onların müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı, fəaliyyət məqsədlərini reallaşdırmağı təmin edən proses necə adlanır?

- heç biri
- mobilizasiya
- sosiallaşma
- idarəetmə
- diferensiasiya

470 Öz mahiyyətinə görə idarəetmə hansı səbəbdən irəli gəlir?

- İnsan sosial birlikdən kənardan, təklikdə ola bilər, təkcə yaşayış qaydalarına, normalarına əsaslanmalıdır

- İnsan cəmiyyətdən asılıdır, normalara ümumi prinsiplər çərçivəsində əməl etmir
- İnsan cəmiyyətdən kənardı, təklikdə ola bilməz, birgə yaşayış qaydalarıyla əməl etməməsi
- İnsan cəmiyyətdən kənardı, təklikdə ola bilməməsi, birgə yaşayış qaydalarına, normalarına əməl olunması
- İnsan cəmiyyətdən kənardı təklikdə mövcud ola bilməz, birlikdə mövcud ola bilməsi ilə əlaqədardır

471 Beləliklə sosial idarəetmə dedikdə başa düşülür:

- cəmiyyət elementlərinin ekoloji həyatın inkişafına məqsədyönlü yaxud kortəbi təsirdir
- cəmiyyət elementlərinin iqtisadi həyatın inkişafına məqsədyönlü təsirdir
- cəmiyyət elementlərinin sosial həyatın inkişafına müəyyən yaxud kortəbi təsirdir
- cəmiyyət elementlərinin sosial həyatın inkişafına məqsədyönlü yaxud kortəbi təsirdir
- cəmiyyət elementlərinin xarakterik xüsusiyyətlərinin müəyyən yaxud kortəbi təsirdir

472 İdarəetmə strukturunda əsas şərt

- qərarın işlənməsi və nəzarət edilməsi
- qərarın seçilməsi və ictimai maraq
- qərarın qəbul olunması və nəzarət
- qərarın işlənməsi və yerinə yetirilməsi
- ictimai maraq və təşkiletmə

473 İdarəetmə fəaliyyətində mövcuddur

- uyğunlaşma
- sosiallaşma
- robotlaşma
- mexanikləşmə
- avtomatlaşma

474 Müasir şəraitdə idarəetmə fəaliyyəti neçə hissəyə bölünür?

- 7
- 3
- 6
- 2
- 4

475 İdarəetməni əsasən neçə növə ayıırlar?

- 2
- 4
- 5
- 3
- 9

476 Öz mahiyyətinə görə idarəetmə neçə başlıca səbəbdən irəli gəlir?

- 3
- 5
- 6
- 2
- 4

477 Stratifikasiyanın siyasi, peşə və iqtisadi növlərini hansı sosioloq fərqləndirmişdir?

- Dürkheim
- Kont
- Veber
- Sorokin

Parsons

478 Kənd yaşayış məntəqələrinin daha dolğun tipologiyası hansı əlamətlər üzrə müəyyən olunur?

- məskunlaşma, əhalinin peşə tərkibi, əhalinin qeyri kənd təsərrüfatı sahəsi
- əmək və qeyri-istehsal sahələrdə diferansasiya, əhalinin peşə tərkibi
- əhali üzrə daha çox təmərküzləşməsi, əhalinin qeyri-kənd təsərrüfatı sahələri
- inzibati-təşkilati meyarlar, əhalinin məşğulluğu, məskunlaşma və əhaliyə xidmət sistemi
- spesifik həyat tərzı, texnologiyanın yayılması

479 Şəhərlə kənd arasında inkişaf tempində özünü göstərən fərqlər, hansı illər üçün nəzərdə tutulan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf proqramının hazırlanması zərurətini irəli sürdü?

- 2005-2008-ci illər
- 2000-2005-ci illər
- 2002-2003-cü illər
- 2004-2008-ci illər
- 2003-2008-ci illər

480 Bir tərəfdən insanların bütövlükdə dünya, ölkə, region ərazisində tarixən təşəkkül tapmış olan yerləşməsini, digər tərəfdən isə cəmiyyətin təşkilinin məkan formasını, onun müəyyən inkişaf anında ərazi strukturunu öyrənən anlayış necə adlanır?

- ictimailəşmə
- sosiallaşma
- yerləşmə
- məskunlaşma
- uyğunlaşma

481 Sosial strukturun əsasında fərdlərin qarşılıqlı təsiri durur fikri aşağıda adları çəkiləm sosioloqlardan hansına məxsusdur?

- Kont
- Dürkheim
- Parsons
- Sorokin
- Weber

482 Mobilliyyin formalaşması, yerdəyişmə və yeni yaşayış yerinə adaptasiya kimi fazaları əhatə edən proses necə adlanır?

- diferensiasiya
- Miqrasiya
- heç biri
- mobillik
- stratifikasiya

483 Sosial-ərazi birliyinin meydana gəlməsi aşağıda qeyd olunan hansı amillə birbaşa bağlıdır?

- ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçid
- heç biri
- postindustrial cəmiyyətin formalaşması
- kapitalist cəmiyyətinin formalaşması
- industrial cəmiyyətin formalaşması

484 Sosial-ərazi birliyi necə kateqoriyadır?

- tarixi
- hamısı

- siyasi
- iqtisadi
- sosial

485 Cəmiyyətin sosial-ərazi strukturunun optimallaşdırılmasının əsas istiqamətini nə təşkil edir?

- aqrar sənayenin inkişaf etdirilməsi
- müxtəlif tipli şəhərlərin böyüdülməsi və inkişafına dair hərtərəfli siyaset yürüdülməsi
- hamısı
- şəhər və kənddə bütün mülkiyyət formalarının inkişaf etdirilməsi
- kəndin sosial baxımdan yenidən qurulması

486 Sosiologiyada sosial irəliləyiş dedikdə nə başa düşülür?

- sosial diferensiasiya
- sosial statusun yüksəlməsi
- sosial vəzifənin dəyişməsi
- heç biri
- interiorizasiya

487 Müasir şəhərin inkişafını səciyyələndirən amili seç:

- Hamısı
- Əhalinin mənzillə təmin olunması
- Sosial problemlərini ardıcıl həll edilməsi
- Ekologiya nəzərə alınmaqla nəqliyyat işinin təşkili.
- Məskunlaşmada sisial qeyri-bərabərliyi aradan qaldırmaq

488 Əhalinin kənddən şəhərə miqrasiyasının başlıca motivi hansıdır:

- Yeni peşə qazanmaq cəhdii
- Hamısı
- Sosial-məişət şəraitinin yaxşılaşdırılması cəhdii
- Ailə vəziyyəti
- Kənd təsaerrüfatı ilə məşgul olmaq arzusu

489 Şəhərin sosial tədqiqinin əsas istiqaməti hansıdır:

- İstehsal, bögü, mabadilə problemi
- Hamısı
- Sosial təkrar istehsal problemi
- Sosial məskinlaşma
- Məskunlaşma forması kimi tədqiq olunması

490 Şəhərin təsnifləşdirmə amillini seç:

- Şəhər tipli qəsəbə zonasına görə
- Hamısı
- Hərbi əhəmiyyətinə görə
- Ölkə əhəmiyyətinə görə
- Sənaye əhəmiyyətinə görə

491 Aşağıda sadalananlardan hansı şəhər sosiologiyasını səciyyələndirən cəhətlərə aiddir.

- Əhalinin sosial və peşə təşkilinin rəngarəngliyi
- İnsanların ərazi üzrə daha çox təmərküzləşməsi.
- Spesifik həyat tərzii
- Hamısı
- Əhalinin qeyri-kənd təsərrüfatı ilə məşgulluğu

492 Şəhər sosial-ərazi birliyinin meydana gəlməsi fəaliyyət göstərməsi və inkişafını, onun sosial-iqtisadi təbiətini, həyat tərzini, təbiətlə əlaqəsini, tipaloqiyasını öyrənən sahəsi necə adlanır:

- Ərazi vahidi sosialoqiyası
- Kəndin sosiologiyası
- Sosial ərazi birliyi sosialoqiyası
- Regionun sosiologiyası
- Şəhərin sosiologiyası

493 Öz təbiətinə görə məskunlaşma prosesi necə xarakter daşıyır.

- Qeyri leqlə
- Legitim
- Qeyri sabit
- Sabit
- Leqlə

494 İnsanlarda mütərəqqi sosial keyfiyyətlərin daha yüksək inkişaf səviyyəsi ilə səciyyələnən təkrar istehsal necə adlanır:

- Elmi təkrar istehsal
- İctimai təkrar istehsal
- Siyasi təkrar istehsal
- Sosial təkrar istehsal
- Fiziki təkrar istehsal

495 Kənd ərazi birliyinin meydana gəlməsi, fəaliyyət göstərməsi və imkişaf qanuna uyğunluqları, həyat tərzi, sosial-iqtisadi təbiəti ilə sosiologianın hansı sahəsi məşğul olur?

- Şəhərin sosiologiyası
- Əməyin sosiologiyası
- Şəxsiyyətin sosiologiyası
- Kəndin sosiologiyası
- İqtisadiyyatın sosiologiyası

496 İnsanın məskunlaşmasının tarixən zəruri bir mərhələsi necə adlanır?

- Uyğunlaşma
- Yerləşmə
- Meqapolis
- Urbanizasiya
- Sosiallaşma

497 Şəhərin sosioloji problemləri sırasında bir başa kəndlə bağlı olan hansı problem dayanır?

- sosiallaşma
- məskunlaşma
- birləşmə
- miqrasiya
- ineqrasiya

498 İnsanların sosial fəaliyyəti bütün sosial hadisələri və prosesləri şərtləndirən amil necə adlanır?

- sosial-siyasi birliklər
- sosial-mədəni birliklər
- sosial-iqtisadi birliklər
- sosial-ərazi birlikləri
- sosial-demokrafik birliklər

499 Miqrasiya cəmiyyətdə hansı funksiyaları yerinə yetirir?

- sosial və siyasi
- iqtisadi
- sosial
- iqtisadi və social
- tənzimləyici

500 Miqrasiya prosesinin strukturuna daxildir

- mobilliyn formallaşması
- yeni yaşayış yerinə daşınmaq
- yerdəyişmə
- hamısı
- yeni yaşayış yerni adaptasiya

501 Təbii şəraitin özünəməxsusluğunu, ixtisaslaşmış istehsal, istehsal ifrastrukturunu və məhsuldar qüvvələrin inkişafının səviyyəsinə görə fərqlənən, spesifik sosial struktur və infrastruktura malik olan, əhalinin spesifik həyat tərziylə səciyyələnən sosial ərazi birliyi necə adlanır?

- kənd
- şəhər
- ölkə
- region
- dövlət

502 Tarixən təşəkkül tapan, daxilən diferensial olan nisbi müstəqil sosial-ərazi sistemi necə adlanır?

- dövlət
- şəhər
- ölkə
- kənd
- region

503 İnsanların yerləşməsinin ərazi baxımından təmərküzləşmiş forması necə adlanır?

- kənd
- dövlət
- ölkə
- şəhər
- region

504 Sosiologiyada əhalinin yerləşməsinin hansı tipləri fərqləndirilir?

- ölkə, dövlət, region
- şəhər, region, ölkə
- şəhər, kənd, qəsəbə
- şəhər, kənd, region
- cəmiyyət, dövlət, region

505 Sosial-ərazi və inzibati bölgülərinin üst-üstə düşməsi hansı sosial elementin yüksək inkişaf dərəcəsinə dəlalət edir:

- Sosial struktur
- Sosial münasibət
- Sosial qrup
- Sosial əlaqə
- Sosial vəziyyət

506 Konkret tarixi organizmə xas olan ümumi strukturunun bütün elementlərinə və münasibətlərinə malik olan sosial amil necə adlanır?

- Sosial münasibətlər
- Sosial ərazi birliyi
- Sosial struktur
- Sosial ərazi vahidi
- Sosial qrup

507 Şəhər yaşayış tipi icma deyildir, gərçək anlamda insanların assosialaşmış birliyidir -fikri hansı sosioloqa məxsusdur:

- Ayver
- Veber
- Simmel
- Tyonnis
- Dyüzkhem

508 Kəndin sosial strukturunda hansı münasibətlər daha çox üstünlük təşkil edir?

- peşəkarlıq
- bir-birini tanınmamaq
- özgəlik
- qohumluq
- ziyalılıq

509 Müasir dövrdə şəhərlərin yaranmasının və inkişafının əsas amili necə adlanır?

- planlaşma
- proqnozlaşma
- idarəetmə
- təsərrüfat
- sənaye

510 Aşağıdakılardan hansı sosial-ərazi birliklərinin səciyyəvi xüsusiyyətlərinə aiddir?

- sənaye, istehsal, ekoloji, xidmət, inzibati
- ərazi, şəhər, kənd xidmət tarixi
- idarəetmə, təbiət, mexanika, texnika, təşkilat
- iqtisadi, tarixi, ekoloji, siyasi, ideoloji
- xidmət, təşkilat, inzibati, məskunlaşma təbiət

511 İlk şəhərlər b.e. əvvəl neçənci minilliklərdə meydana gəlmüşdir?

- VII-IV
- VII-II
- X-IX
- VI-V
- VIII-III

512 Sosial-ərazi birliklərinin sosialogiyası hansı anlayışların tədqiqini nəzərdə tutur?

- təbiət, şəhər və texnika
- təbiət, sosial və bioloji
- şəhər, kənd, region
- texnika, mexanika və sosial
- İdarəetmə, mexanika və şəhər

513 Yer üzərində öz mövcudluğunun ilk doqquz yüz doxsan min ili ərzində insanlar şəhərsiz keçinmişlər – fikrini hansı məşhur amerikan sosioloqu yazır.

- R.Merton
- Ç.Tilli
- M.Veber
- T.Parsons
- Q.Moska

514 Şəhər sosiologiyası əsasən neçə cəhətlərlə səciyyələnir?

- 7
- 6
- 2
- 4
- 5

515 Hansı tədris fənni şəhərə bütöv bir sistem, özünəməxsus müstəqil orqanizm kimi baxır?

- iqtisadiyyat.
- sosiologiya
- politologiya
- psixologiya
- tarix

516 Qemaynşaft -icma konsepsiyasını kim təklif etmişdir?

- R.Merton
- F.Tynnis
- M.Veber
- T.Parsons
- Q.Moska

517 Ailə üzvlərinin sayına görə ailənin hansı tipləri fərqləndirilir?

- monoqam və poliqam
- patriarxal və matriarxal
- patrilokal və matrilokal
- homogen və heterogen
- nuklear və mürəkkəb

518 Məkan-ərazi lokallaşmasına görə ailələrin hansı tipləri fərqləndirilir

- nuklear və mürəkkəb
- patriarxal və matriarxal
- patrilokal və matrilokal
- monoqam və poliqam
- homogen və heterogen

519 Cinsi münasibətlərin təzahürü kimi nigahın formaları

- Poliandrik,ikili ailə,patriarxal
- Monoqam,poliqam,poliandrik
- Poliqam,punaula,poliandrik
- Patriarxal,monoqam,fərdi monoqam
- Monoqam,punaula,poliandrik

520 İbtidai icma cəmiyyətində mövcud olan ailə tipləri

- İkili ailə,monoqam ailə
- Qan qohumluğuna əsaslanan ailə,punaula,ikili ailə
- İkili ailə,fərdi monoqam və patriarchal ailə
- Patriarchal və qan qohumluğuna əsaslanan ailə
- Nuklear və fərdi monoqam ailə

521 Ailənin mahiyətini təzahür etdirir

- Ailənin quruluşu və cəmiyyətdə rolü
- Ailənin funksiyaları,quruluşu,ailə üzvlərinin rolü
- Ailənin funksiyaları və ailədə rol bölgüsü
- Ailənin cəmiyyətdə rolü və vəzifələri rolü
- Ailənin funksiyaları, vəzifələri

522 Sosial institut kimi ailənin keçdiyi mərhələlər

- Nigahadaxılılma və ailə mövcudluğunu dayanması
- Nigahadaxılılma,uşaq doğulmasının başlanğııcı,uşaq doğulmasının sonu,boş yuva,ailə mövcudluğunu dayanması
- Uşaq doğulmasının başlanğııcı,uşaq doğulmasının sonu,boş yuva
- Nigahadaxılılma,uşaq doğulmasının başlanğııcı,boş yuva,ailə mövcudluğunu dayanması
- Uşaq doğulmasının sonu,boş yuva,ailə mövcudluğunu dayanması

523 Ərlə arvadın, onların valideynlərinin, yaxud qohumlarının sosial durumuna görə ailənin hansı tipləri fərqləndirilir?

- monoqam və poliqam
- patriarchal və matriarxal
- patrilokal və matrilokal
- nuklear və mürəkkəb
- homogen və heterogen

524 Hakimiyyət meyarına əsasən ailənin hansı tipləri fərqləndirilir?

- nuklear və mürəkkəb
- patriarchal və matriarxal
- monoqam və poliqam
- homogen və heterogen
- patrilokal və matrilokal

525 Ailənin formallaşması aşağıdakı mərhələlərdən keçir

- Nigah bağlanması
- hamısı
- uşaq doğumunun başlanması və sona çatması
- boş yuva
- ailənin mövcudluğunun sona çatması

526 Nuklear ailənin tərkibidir

- Nənə,baba və uşaqlardan ibarət olan ailə
- Ata-ana və uşaqlardan ibarət olan ailə
- Ata və anadan ibarət olan ailə
- Ana və övladlardan ibarət olan ailə
- Ata və övladlardan ibarət olan ailə

527 Patriarchal ailənin formallaşma səbəbləri

- Sinifli cəmiyyətin yaranması
- Məhsuldar qüvvələrin inkişafı,kişinin təsərrüfatda rolunun artması

- Qəbilə quruluşunun dağıılması
- İbtidai-icma quruluşundan, sinifli cəmiyyətə keçilməsi
- Daş dövründən tunc dövrünə keçid

528 Cəmiyyətin ailə-nigah münasibətlərinə təsir edən başlıca sferaları

- Əxlaqi, iqtisadi, mənəvi
- Əxlaqi, hüquqi, siyasi
- Siyasi, iqtisadi, sosial
- Sosial, siyasi, mənəvi
- Hüquqi, mənəvi, iqtisadi

529 Ailə nədir?

- İnsanların sosial birliyinin ictimai əlaqələndirilmiş forması
- İnsanların siyasi birliyinin ictimai əlaqələndirilmiş forması
- İnsanların mənəvi birliyini ictimai əlaqələndirilmiş forması
- İnsanların əxlaqi birliyinin ictimai əlaqələndirilmiş forması
- İnsanların ictimai birliyinin nigahla və qan qohumluğu ilə əlaqələndirilmiş forması

530 Boşanma motivlərini neçə yerə bölmək olar?

- 5
- 7
- 3
- 4
- 2

531 Üç və ya daha çox nəsildən, baba-nənə, ata-ana və uşaqlardan ibarət ailə necə adlanır?

- poliqamiya
- genişlənmiş
- punalua
- nuklear
- monoqam

532 İki nəsildən –ata-ana və uşaqlardan ibarət ailə necə adlanır?

- poliandriya
- poliqam
- monoqam
- nuklear
- punalua

533 Ailə normaları öz obyektiñə görə neçə qruplara bölünür?

- 8
- 2
- 5
- 3
- 6

534 Bir kişinin bir neçə qadınla nigaha girməsi necə adlanır?

- poliandriya
- nuklear
- monoqam
- poliqam
- punalua

535 Bir neçə kişinin bir qadınla birgə yaşaması necə adlanır?

- punalua
- monoqam
- poliqamiya
- poliandriya
- nuklear

536 Uşaqların sayına görə nuklear ailənin neçə tipini fərqləndirirlər?

- 5
- 2
- 4
- 3
- 7

537 Ailənin ,xüsusi mülkiyyətin və dövlətin mənşəyi adlı əsər kimə məxsusdur?

- Q.Moska
- M.Veber
- K.Marks
- F.Engels
- T.Parsons

538 Ailə sosial institut kimi neçə mərhələdəən keçir.

- 7
- 6
- 3
- 5
- 4

539 Sosial institut kimi ailənin keçdiyi mərhələlər

- Nigahadaxılolma və ailə mövcudluğunu dayanması
- Nigahadaxılolma,uşaq doğulmasının başlanğıçı,boş yuva,ailə mövcudluğunu dayanması
- Uşaq doğulmasının başlanğıçı,uşaq doğulmasının sonu,boş yuva
- Nigahadaxılolma,uşaq doğulmasının başlanğıçı,uşaq doğulmasının sonu,boş yuva,ailə mövcudluğunu dayanması
- Uşaq doğulmasının sonu,boş yuva,ailə mövcudluğunu dayanması

540 İbtidai icma cəmiyyətində mövcud olan ailə tipləri

- İkili ailə,fərdi monoqam və patriarchal ailə
- Nuklear və fərdi monoqam ailə
- İkiliailə,monoqam ailə
- Qan qohumluğuna əsaslanan ailə,punaula,ikili ailə
- Patriarchal və qan qohumluğuna əsaslanan ailə

541 Cinsi münasibətlərin təzahürü kimi nigahın formaları

- Poliandrik,ikili ailə,patriarchal
- Patriarchal,monoqam,fərdi monoqam
- Poliqam,punaula,poliandrik
- Monoqam,poloiqam,poliandrik
- Monoqam,punaula,poliandrik

542 Ailənin mahiyətini təzahür etdirir

- Ailənin quruluşu və cəmiyyətdə rolü

- Ailənin cəmiyyətdə rolü və vəzifələri rolü
- Ailənin funksiyaları və ailədə rol bölgüsü
- Ailənin funksiyaları, quruluşu, ailə üzvlərinin rolü
- Ailənin funksiyaları, vəzifələri

543 Qarşılıqlı təsirlərin özünütəşkilinin nəticəsi kimi təzahür edən sosial nəzarət necə adlanır?

- dövlət
- sosial
- formal
- qeyri-formal
- siyasi

544 Dövlət tərəfindən qanunvericilik qaydasında icazə verilən fəaliyyətlərin stimullaşdırılması, qadağan olunan fəaliyyətlərin müəyyənləşdirilməsi və onların müqabilində sanksiyaların tətbiqi yolu ilə həyata keçirilən nəzarət necə adlanır?

- dövlət
- sosial
- qeyri-formal
- Forma
- siyasi

545 Təhsilin funksiyaları

- Sosial-siyasi, mədəni-mənəvi, ideoloji
- İqtisadi, siyasi, hərbi vətənpərvərlik, praktiki
- Praktiki, idraki, ideoloji
- Sosial-mədəni, sosial nəzarət, tərbiyəvi, idraki, ideoloji, hərbi vətənpərvərlik
- Siyasi-iqtisadi, tərbiyəvi, praktiki

546 Təhsilin başlıca vəzifələri

- Gənc nəslə yeni dərsliklərlə işləməyi öyrətmək
- Gənc nəslə internetlə işləməyi öyrətmək
- Gənc nəslə yeni informasiya texnologiyaları ilə işləməyi öyrətmək
- Gənc nəslə yeni informasiya ilə işləməyi, biliyini yeniləməyi öyrətmək
- Gənc nəslə öz dünya görüşünü genişləndirməyi öyrətmək

547 Təhsilin cəmiyyətdə yerinə yetirdiyi başlıca funksiyalar

- Gənc nəslin siyasi, əxaqi inkişafına sosial nəzarət
- Gənc nəslin intellektual inkişafına sosial nəzarət
- Gənc nəslin iqtisadi, sosial inkişafına sosial nəzarət
- Gənc nəslin intellektual, əxlaqi, fiziki inkişafına sosial nəzarət
- Gənc nəslin mənəvi, fiziki inkişafına sosial nəzarət

548 T.Parsonsa görə təhsilin sosiologiyasının əsasını təşkil edir

- Təhsilin sosiallaşma institutu, təhsil müəssisələrinin sosial sistem kimi tədqiq olunması
- Təhsilin hüquqi institut kimi tədqiq olunması
- Təhsilin mənəvi institut kimi tədqiq olunması
- Təhsilin siyasişmə institutu kimi tədqiq olunması
- Təhsilin ictimai institut kimi tədqiq olunması

549 Sosial institutlarının yerinə yetirdiyi başlıca funksiyalar

- Sosial integrasiya, idraki, praktiki
- Sosial sabitliyin təmin olunması, ideoloji, praktiki

- İdraki,praktiki,ideoloji
- Fərdlərin sosiallaşması,sosial integrasiya və sosial sabitliyin təmin olunması,sosial münasibətlərin tənzimlənməsi,tələbatların təmin olunması
- Sosial münasibətlərin tənzimlənməsi,sosiallaşma,tərbiyəvi

550 Siyasi hakimiyyət funksiyalarının həyata keçirilmsi prosesində reallaşdırılan nəzəri müddələrin,baxışlarının, rəylərin sərvət yönümlərinin məcmusu necə adlanır?

- heç biri
- siyasi mədəniyyət
- sosiallaşma
- siyasi sosiallaşma
- dövlət nəzəriyyəsi

551 İnsanın müvafiq informasiyaya yiyələnməsi, siyasi davranış ideyalarını, baxışlarını, nümunələrini qavraması prosesi necə adlanır?

- heç biri
- interiorizasiya
- siyasi sosiallaşma
- sosiallaşma
- adaptasiya

552 İstənilən dövlət fəaliyyəti formasının hüquqa, ən əvvəl Konstitisiyaya əsaslanması ideyasını özündə əks etdirən konsepsiya necə adlanır?

- heç biri
- hüquqi dövlət
- liberal dövlət
- sosial dövlət
- demokratik dövlət

553 Müasir dövrün inkişaf etdirilən dövlət konsepsiyasını seç

- liberal dövlət
- hüquqi dövlət
- heç biri
- demokratik dövlət
- sosial dövlət

554 Nəzarətin metodlarını seç

- yumşaq
- sərt
- hamısı
- vasitə
- birbaşa

555 Sosial nəzarətin hansı formaları fərqləndirilir?

- ümumi və xüsusi
- formal və qeyri formal
- heç biri
- sosial və siyasi
- elmi və metofizik

556 Sosial institutların norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial qrup üzvlərinin qarşılıqlı asılılığı və münasibətlərini təmin edən funksiyası necə adlanır?

- latent
- təminedici
- tənzimedici
- ötürücü
- kommunikativ

557 Sosial institutların sosial institutlarda birləşən insanların fəaliyyətlərinin tənzimlənməsini təmin edən funksiyası necə adlanır?

- tənzimedici
- latent
- təminedici
- ötürücü
- kommunikativ

558 Aşağıda qeyd olunanlardan hansı sosial institutların funksiyalarına aiddir?

- tənzimedici və təminedici funksiya
- hamısı
- ictimai münasibətlərin təkar istehsalı
- latent və ya gizli funksiyalar
- ötürücü və kommunikativ funksiya

559 Sosial institutların yaranması prosesi necə adlanır?

- integrasiya
- mobilizasiya
- heç biri
- institutlaşma
- sosiallaşma

560 İnstut anlayışının dəqiq mənəsi lk dəfə hansı sosioloq tərəfindən irəli sürülmüşdür?

- Spenser
- Dürkheim
- Kont
- Marks
- Weber

561 E.Dyürkhemə görə təhsilin başlıca funksiyaları

- Hakim əxlaqi dəyərlərin gənc nəslə ötürülməsi
- Mövcud siyasi sərvətlərin gənc nəslə ötürülməsi
- Hakim mədəni sərvətlərin gənc nəslə ötürülməsi
- Mövcud mənəvi dəyərlərin gənc nəslə ötürülməsi
- Mövcud ictimai dəyərlərin gənc nəslə ötürülməsi

562 Təhsilin sosiologiyası -nın predmetini təşkil edir

- Təhsilin sosial qrupla qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanuna uyğunluqları sisteminin tədqiqi
- Təhsilin cəmiyyətlə qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanuna uyğunluqları sisteminin tədqiqi
- Təhsilin sosial siniflə qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanuna uyğunluqları sisteminin tədqiqi
- Təhsilin şəxsiyyətlə qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanuna uyğunluqları sisteminin tədqiqi
- Təhsilin sosial təbəqəylə qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanuna uyğunluqları sisteminin tədqiqi

563 D.Homansa görə sosial institutlarının məhiyyətini açıqlayan amillər

- Siyasi, iqtisadi, mənəvi
- Struktur-funksional, mənəvi

- Mənəvi,mədəni,ictimai
- Psixoloji,tarixi,struktur-funksional
- psixoloji,siyasi,mənəvi

564 İqtisadi institutlara aiddir

- Nigah,ailə,mülkiyyət
- Dövlət,ordu,vergi
- Təhsil,mədəniyyət,siyasət
- Əmək bölgüsü,mülkiyyət,vergilər
- Mülkiyyət,mədəniyyət,partiya

565 Mənəvi sahədə fəaliyyət göstərən sosial institutlara aiddir

- Mədəniyyət,mülkiyyət,kütləvi kommunikasiya
- Mülkiyyət,vergi,iqtisadiyyat
- Təhsil,nigah,ailə
- Təhsil,mədəniyyət,kütləvi kommunikasiya
- Dövlət,partiya,ordu

566 Spenserə görə sosial institutların növləri

- Tənzimləyici,siyasi,dini institutlar
- Dini,bölgü,siyasi institutlar
- İqtisadi,bölgü,siyasi institutlar
- Qohumluq ,iqtisadi,tənzimləyici institutlar
- Qohumluq,nigah,ailə institutları

567 Siyasi idarəetmənn xüsusi növü olan totalitar dövlət nə zaman meydana gəlmışdır?

- heç biri
- XVIII əsr
- XIX əsr
- XX əsr
- XVII əsr

568 M.Veberə görə legitimlik hansı amillərə əsaslanmalıdır?

- heç birinə
- avtoritar liderə və ənənəyə
- ənənəyə və harizmaya
- ənənəyə, harizmaya, rasional seçimə
- rasional seçimə və harizmaya

569 Siyasi institutlarının təşəkkülü öz başlanğıcını siyasi sistemin hansı elementinin təşəkkülündən götürmüştür?

- heç biri
- siyasi sistem
- dövlət
- siyasi hakimiyyət
- siyasi elita

570 Siyasetin sosiologiyası xüsusi bilik sahəsi kimi neçənci ildə formallaşmışdır?

- XX əsrin birinci yarısı
- XX əsrin 30-40-cı illəri
- XX əsrin 20-30 illəri
- XX əsrin 30-50-ci illəri

- XX əsrin ikinci yarısı

571 Siyasi sosiologianın əsas predmetini nə təşkil edir?

- heç biri
- siyaset
- dövlət
- siyasi hakimiyyət
- beynəlxalq siyaset

572 Sosiologianın siyaset və siyasi münasibətləri öyrənən qolu necə adlanır?

- heç biri
- sosial-siyasi struktur
- mənəvi-siyasi sosiologiya
- siyasi sosiologiyası
- siyasi-iqtisadi struktur

573 Bütün sosial institutların onlar haqqında ümumi təsəvvür yaradan əlamətləri hansıdır?

- heç biri
- sosial-mədəni əlamətlər
- sosial-etnik əlamətlər
- mədəni-simvolik əlamətlər
- mənəvi-simvolik əlamətlər

574 Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən sosial institutlar necə adlanır?

- hamısı
- siyasi institutlar
- iqtisadi institutlar
- mədəniyyət institutları
- nəsillərarası ənənələrin ötürülməsinə xidmət edən institutlar

575 Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən sosial institutlar necə adlanır?

- hamısı
- mədəniyyət institutları
- siyasi institutlar
- iqtisadi institutlar
- nəsillərarası ənənələrin ötürülməsinə xidmət edən institutlar

576 Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən sosial institutlar necə adlanır?

- hamısı
- mədəniyyət institutları
- iqtisadi institutlar
- siyasi institutlar
- nəsillərarası ənənələrin ötürülməsinə xidmət edən institutlar

577 Aşağıda qeyd olunanlardan hansı sosial institutların növlərinə aiddir?

- siyasi institutlar
- mədəniyyət institutları
- iqtisadi institutlar
- hamısı
- nəsillərarası ənənələrin ötürülməsinə xidmət edən institutlar

578 Sosial institutun formallaşmasına səbəb olan başlıca amil hansıdır?

- sosial təbəqə
- sosial mənafə
- sosial maraq
- sosial tələbat
- sosial qrup

579 Sosiologiyada insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim edən, onların rol və statuslarını müəyyən sistem halina salan normaların, qaydaların və simvolların sabit kompleksi necə adlanır?

- sosial stratifikasiya
- sosial qrup
- sosial struktur
- sosial institute
- sosial təbəqə

580 Tələbələri kollegial,peşəkar,akademiklər,nonkonformist kimi qruplarda birləşdirən sosioloq

- L.Şteyn
- Q.Moska
- H.Spenser
- Martin Trou
- V.Pareto

581 İnsan kapitalı nəzəriyyəsinin banisi

- Smelzer
- Kont
- Caster
- Veber
- Parsons

582 Təhsilin sosiologiyasının əsasını qoymuşdur

- Dyürkheyəm,Mid
- Sorokin,Veber
- Smelzer,Dyürkheyəm
- E.Dyürkheyəm və M.Veber
- Mid,Parsons

583 Sosiumum nədir

- Sosial olanın institutlaşma aspekti
- İqtisadi olanın institutlaşma aspekti
- Siyasi olanın institutlaşma aspekti
- İctimai olanın institutlaşma aspekti
- Sosial-siyasi olanın institutlaşma aspekti

584 Sosial institutların struktur elementlərini müəyyənləşdirmişdir

- M.Veber
- Y.Sepanskiy
- P.Sorokin
- M.Trou
- E.Dyürkheyəm

585 D.Homansın nəzəriyyəsinə görə ,sosiologiyada sosial institutların izahı və əsaslandırılmasının neçə tipi mövcuddur?

- 4
- 3
- 5
- 2
- 7

586 Müasir sosioloq Yan Sepanskiy sosial institutlarının neçə struktur elementlərini ayıır?

- 2
- 5
- 4
- 3
- 7

587 Sosial institutların cəmiyyətdə yerinə yetirdikləri neçə funksiyası vardır?

- 6
- 3
- 5
- 4
- 3

588 Sosial institutun neçə ən ümumi əlamətləri vardır?

- 6
- 3
- 2
- 4
- 7

589 İqtisadi təsisatlara aiddir

- Gündəlik insanlararası teması, kontaktları nizamlayan bu təsisatlar qarşılıqlı anlaşmanı asanlaşdırır, gündəlik həyatın "hamar" gedisi müəyyənləşdirir.
- hökumət, parlament, polis, siyasi partiyalar və i. a. kimi təsisatlar daxildir
- hakimiyyətin qurulması və müdafiəsi ilə bağlı təsisatlardır
- sözün dar mənasında ictimai təsisatlardır
- Cəmiyyətin maddi bazası əsasında formalasır.

590 Spenser sosial institutlarının neçə növünü fərqləndirir?

- 9
- 6
- 3
- 2
- 5

591 İnstut anlayışı sosiologiyaya hansı elmdən gəlmişdir?

- tarix
- hüquqşünaslıqdan
- fəlsəfə
- psixologiya
- politologiya

592 Sosialogiyanın sosial institut olan təhsil sistemini, onun fəaliyyət və inkişaq qanuna uyğunluqlarını, cəmiyyətlə qarşılıqlı təsirini öyrənən sahəsi necə adlanır?

- elmin sosiologiyası

- heç biri
- mədəni sahənin sosiologiyası
- mənəvi sahənin sosiologiyası
- təhsilin sosiologiyası

593 Kişi və qadın arasında cəmiyyət arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə və onların bir-birinə və onların uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər forması necə adlanır?

- heç biri
- boşanma
- Nigah
- ailə
- dini nigah

594 Sosial institut kimi nigahın mahiyyəti

- Qadın və kişinin cəmiyyətdəki funksiyalarının müəyyənləşdirilməsi
- Qadın və kişinin cinsi həyatının rəsmi qaydaya salınması, valideyin və həyat yoldaşı vəzifələrinin müəyyənləşdirilməsi
- Qadın və kişinin cinsi həyatının rəsmiləşdirilməsi
- Qadın və kişinin vəzifələrinin müəyyənləşdirilməsi
- Qadın və kişinin cəmiyyətdə rolunun müəyyənləşdirilməsi

595 Punaula ailəsinin xarakterik xüsusiyyətləri

- Ata-analarla, övladlar arasında cinsi əlaqənin qadağan olunması
- Bir ananın övladları arasında cinsi əlaqənin qadağan olunması
- Qan qohumları arasında cinsi əlaqənin qadağan olunması
- Bir atadan olmuş övladlar arasında cinsi əlaqənin qadağan olunması
- Bacı - qardaşlar arasında cinsi əlaqənin qadağan olunması

596 Qan qohumluğuna əsaslanan ailənin xarakterik xüsusiyyətləri

- Ümumi ərlər və ümumi arvadlar anlayışının mövcudluğu
- Ata və analarla övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunması
- Bir anadan olmuş övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunması
- Övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunması
- Bir atadan olmuş övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunması

597 Ailənin funksiyalarına aiddir

- rekreativ, praktiki, sosiallaşma
- Nəsilartırma, tərbiyə etmə, təsərrüfat-iqtisadi, rekreativ, komunikativ, tənzimləyici
- Nəsilartırma, nəzarət, idraki, rekreativ
- Nəsilartırma, tərbiyə etmə, tənzimləyici, ideoloji
- Sosiallaşma, təsərrüfat-iqtisadi, rekreativ, komunikativ,

598 Ümumi qəbul edilmiş mədəniyyət normalarından fərqlənən sərvətlərə, davranış nümunələrinə, geyim tərzinə, ünsiyyət formasına malik olan hansı mədəniyyətə aiddir

- Submədəniyyət
- Əks mədəniyyət
- Milli mədəniyyət
- Supermədəniyyət
- Dini mədəniyyət

599 Hisslərə üstünlük verilməsi intellektinitməsi, öz hərəkətlərinə görə şəxsi məsuliyyət daşılmamaq hansı mədəniyyətə aiddir?

- Siyasi mədəniyyət
- Kütləvi mədəniyyət
- Sosial mədəniyyət
- Super mədəniyyət
- Sub mədəniyyət

600 Mədəniyyətin hansı funksiyası cəmiyyətin sosial qrupun və şəxsiyyətin özünədərkətmə üsulunu müəyyən edir?

- Sərvətyönlü
- Humanist
- Komunikativ
- Tərbiyəvi
- İdraki

601 Mədəniyyətin hansı funksiyası insanın yaradıcı potensialını inkişaf etdirir?

- İdraki
- İnformativ
- Kommunikativ
- Humanist
- Normativ

602 Maddi və texnoloji tərəqqi nəyi əks etdirir?

- İdeologiya
- Siyaset
- Mədəniyyət
- Sivilizasiya
- Din

603 Mənəvi və maddi sərvətlərin məcmusu necə adlanır?

- Siyaset
- İdeologiya
- Sivilizasiya
- Mədəniyyət
- Din

604 Mədəniyyət anlayışının meydana gəlməsi hansı əsrə təsədүf edir?

- V-VI
- VI-VII
- XIX-XX
- XVII-XVIII
- VII-VIII

605 İnsanın dini təsirdən azad olması necə adlanır?

- heç bir
- sosiallaşma
- stratifikasiya
- Sekularizasiya
- mobillik

606 Sosiologiyada dini şürur, dini fəaliyyət, dini münasibətlər, dini institutlar və təşkilatlar hansı mənada müəyyən edilir?

- dinin tipləri

- dinin funksiyaları
- dinin xüsusiyyətləri
- dinin strukturu
- dinin təriqətləri

607 İnsanların mənəvi-əxlaqi sərvətlərə yönümlüyüünün artırılmasına, onların düzgünlük, təmizlik, əməksevərlik ruhunda tərbiyə edilməsi işinə xidmət edən dini funksiyani göstərin.

- Təsəlliverici
- İdarəetmə
- Proqnozlaşdırma
- Mənəvi- tərbiyəvi
- İdeoloji

608 Geniş əhali kütlələrinə təsir göstərərək onların sosial-siyasi dünyagörüşünün formalaşmasına xidmət edən dini funksiya hansıdır?

- Təsəlliverici
- Tənzimedici
- Mənəvi-tərbiyəvi
- İdeoloji
- Dünyagörüşü

609 İbtidai insanların müxtəlif fəvqaltəbii qüvvələrə inamı öz əksini dinin hansı ilkin primitiv formalarında tapdı?

- fetişizm, buddizm, islam
- xristianlıq, totemizm, islam
- animizm, islam, xristianlıq
- animizm, fetişizm, totemizm
- buddizm, animizm, xristianlıq

610 Sosial münasibətlərin tərkib hissəsi olub, insanların dini fəaliyyəti prosesində onların dini şüuruna uyğun olaraq təşəkkül tapan münasibətləri necə adlanır?

- heç biri
- mənəvi münasibətlər
- sosial münasibətlər
- dini münasibətlər
- mədəni münasibətlər

611 Dini fəaliyyətin hansı tipləri fərqləndirilir?

- heç biri
- dini və mərasim
- rasional və irrasional
- kult və kultdankənar
- magiya və cadugarlıq

612 İslam dini hər bir dindar müsəlmanın qarşısında necə əsas vəzifə qoyur?

- 4 əsas vəzifə
- 7 əsas vəzifə
- 8 əsas vəzifə
- 5 əsas vəzifə
- 10 əsas vəzifə

613 Müxtəlif canlıların müqəddəsləşdirilməsi necə adlanır?

- İudaizm
- Fetişizm
- Animizm
- Totemizm
- Buddizm

614 Aşağıdakılardan hansı dini cərəyanlar dünya dinləri hesab olunur

- Xristianlıq, Provoslav, Katolik
- İslam, İudaizm, Budduzm
- Protestantizm, İslam, Budduzm
- Buddizm, Xristianlıq, İslam
- İudaizm, Katolik, Pravoslav

615 Hansı təlimə görə maddi varlıq daim sükunət halında olan mistik varlığın təzahürüdür?

- Katolik
- Xristianlıq
- İslam
- Buddizm
- Pravoslav

616 Dinin strukturu hansı elementlərdən ibarətdir?

- dini fəaliyyət, dini təşkilatlar
- dini şür, dini təşklatlar
- heç biri
- dini şür, dini fəaliyyət, dini təşkilatlar
- dini şür, dini fəaliyyət

617 Qərb sosiologiyasında dini fenomenlərin öyrənilməsində hansı səviyyələri fərqləndirmək olar?

- elmi və metofizik
- nəzəri və empirik
- heç biri
- rasional və irrasional
- elmi və dini

618 Dinin kollektiv təsəvvür kimi öyrənilməsi ənənəsi kimin adıyla bağlıdır?

- Veber
- Dürkheim
- Kont
- Spenser
- Zimmel

619 Buddizm neçənci əsrдə meydana gəlib?

- B.e. əvvəl XIX əsrдə
- B.e. əvvəl VI əsrдə
- B.e. əvvəl V əsrдə
- B.e. əvvəl VIII əsrдə
- B.e. əvvəl VII əsrдə

620 Hansı dini tip öz əksini sitayışlərdə tapır?

- tarixi
- Primitive
- ilk modern

- modern
 arxaik

621 Müxtəlif dövrlərdə meydana gələn və tez unudulan dinlər.

- primitiv
 arxaik
 tarixi
 modern
 ilkmodern

622 Dinin hansı funksiyası insana axırət xoşbəxtliyi haqqında təsəvvür yaradır?

- Dünyagörüşü
 Təsəlliverici
 Mənəvi-tərbiyəvi
 İdarəetmə
 İdeoloji

623 İslam dini hər bir dindar müsəlmanın qarşısında neçə əsas vəzifə qoyur?

- 6
 5
 3
 2
 7

624 Roma imperiyası iki yerə parçalandıqdan sonar xristianlıqda neçə cərəyan əmələ gəldi?

- 1
 2
 3
 5
 9

625 Nirvanaya çatmağın yolu neçə həqiqəti dərk etməkdən keçir?

- 3
 4
 6
 7
 2

626 Müxtəlif dövrlərdə meydana gələn və tez unudulan dinlər hansıdır?

- Animizm
 tarixi
 İudaizm
 Buddizm
 Fetişizm

627 Hansı dini tip öz əksini müxtəlif ayinlərin icrasında biruzə verir?

- Animizm
 Fetişizm
 Buddizm
 İudaizm
 arxaik

628 Məşhur amerikan sosioloqu Bellahın fikrincə dini təsəvvürlər və baxışlar neçə əsas mərhələdən keçmişdir?

- 7
- 6
- 3
- 5
- 2

629 Dini xalq üçün tiryək adlandıran alim kimdir?

- E.Teylor
- K.Marks
- F.Engels
- Spinoza
- Volter

630 Dini təfəkkür tərzi ,dini şürur özünü neçə səviyyədə büruzə verir?

- 1
- 9
- 2
- 3
- 5

631 Elmi ədəbiyyatlarda dinin neçə strukturu müəyyən edilir?

- 9
- 4
- 3
- 6
- 2

632 Bəşəriyyətin tarixi təkamülü nöqteyi- nəzərindən dirlərin neçə əsas qrupunu göstərmək olar?

- 6
- 2
- 9
- 5
- 4

633 Protestant əxlaqı və kapitalizmin ruhu əsəri kimə məxsusdur?

- Ş.Bros
- M.Veber
- E.Teylor
- Volter
- Spinoza

634 Din haqqında yazılan Anti-Dürinq adlı əsər kimə məxsusdur?

- V.Bosman
- F.Engels
- Ş.Bros
- Spinoza
- Volter

635 Totem Şimali Amerika hindularının dilində nə deməkdir?

- onun ərazisi
- onun qəbiləsi
- onun tayfası
- onun milləti
- onun icması

636 Fetişizm anlayışını ilk dəfə XVIII əsrin əvvəllərində hansı alim işlətmişdir?

- E.Teylor
- V. Bosman
- Ş.Bros
- Spinoza
- Volter

637 Animizm anlayışını elmə kim gətirmiştir?

- V.Bosman
- E.Teylor
- Ş.Bros
- Spinoza
- Volter

638 Gələcək haqqında informasiya aşağıdakı biliklərə əsaslanır

- dini, fəlsəfi, psixolji, adi
- elmi və qeyri-elmi, intuitiv, adi, dini
- elmi, məntiqi, psixoloji, intuitiv
- fəlsəfi, bioloji, psixoloji, tarixi
- tarixi, fəlsəfi, elmi və qeyri elmi

639 Müasir texnologiyaya, ekoloji təmiz iqtisadiyyata, yeni enerji mənbələrindən istifadəyə hansı nəzəriyyə tərəfdarları ümidi bəsləyirlər

- konvergensiya nəzəriyyələri
- elmi-texniki nikbinlik nəzəriyyəsi
- sosial rol nəzəriyyəsi
- texnokratik cəmiyyət nəzəriyyəsi
- sosial fəaliyyət nəzəriyyəsi

640 Proqnozlaşdırılma insan həyatının hansı sahələrini əhatə edir

- peşə-ixtisas, sosial-mənəvi, iqtisadi-psixoloji
- iqtisadi-siyasi, elmi-texniki, sosial-mədəni, sosial-psixoloji, sosial-democratik
- sosial-demoqrafik, sosial-siyasi-mənəvi-ideoloji
- elmi-nəzəri, sosial-siyasi, siyasi-psixoloji, sosial-demoqrafik
- mənəvi-mədəni, iqtisadi-siyasi, sosial-iqtisadi, sosial-peşə

641 Proqnozların irəli sürülməsinin əsas səbəbi budur

- praktiki tövsiyyələrin təklif olunması üçün
- cəmiyyətin elmi surətdə idarə olunmasına kömək üçün
- gələcəkdə arzu olunmaz nəticələrin qarşısını almaq üçün
- fövqəladə hallarda konkret tədbirlər görüləməsi üçün
- ictimai-siyasi proseslərin düzgün istiqamətləndirilməsi üçün

642 Uzunmüddətli proqnoz nə qədər vaxt üçündür

- 7-10 ilə qədər
- 5-15 ilə qədər

- 25-30 ilə qədər
- 2-5 ilə qədər
- 10-15 ilə qədər

643 Proqnozlaşdırma neçə mərhələdən keçir

- ilkin, ara, son
- birbaşa, bilavasitə, konkret
- dolayı, bilavasitə, uzaq gələcək həqqında
- bilavasitə, gözdən keçirmə, uzaq gələcək haqqında
- başlanğıc, orta, konkret

644 Proqnozlaşdırma prosesinin hansı tərəflərini ayırmaq mümkündür

- rasional və irrasional
- məntiqi və qeyri-məntiqi
- elmi və praktiki
- nəzəri dərkədici və idarəedici
- nəzəri-məntiqi və elmi-idarəedici

645 Proqnozlaşdırma nə deməkdir?

- gələcəyin elmi yolla modelinin qurulmasıdır
- bəşəriyyətin inkişafı modelinin irəli sürülməsi deməkdir.
- gələcək haqqında gümanlar
- gələcəyi görmək, gələcəyi söyləmək
- gələcək haqqında ehtimal

646 Hansı sosioloq proqnozlaşmanın metodlarını əhəmiyyətinə görə hazırlamışdır

- N.Smelzer,
- C.Devis,
- A.İnkels,
- E.Yanq
- C.Helbreyt,

647 Dünyanın öz inkişafında təbii artım həddinə çatdığını kim iddia etmişdir?

- R.Darendorf,
- P.Sorokin
- D.Koen,
- Cey Forrester
- C.Homans,

648 Gələcək haqqında çoxlu proqnozların meydana gəlməsi nə vaxta təsadüf edir

- XX yüzilliyin 30-cu illərinə
- XX yüzilliyin 30-cu illərinə
- XX yüzilliyin 70-ci illərinə
- XX yüzilliyin 60-cı illərinə
- XIX yüzilliyin 80-cı illərinə

649 Futurologiya elmi nəyi öyrənir?

- sosial-iqtisadi problemləri
- dünyanın hazırkı durumunu
- mənəvi-siyasi problemləri
- bəşəriyyətin inkişaf perspektivlərini
- cəmiyyətin sosial problemləri

650 Bu və ya digər hadisənin ,prosesin gələcəkdə mümkün ola bilən vəziyyətini müəyyən edən proqnoz necə adlanır?

- Hipoteza
- Futurum
- Öncəgörmə
- axtarış
- Güman

651 Sosiologiya elmi proqnozun neçə əsas tipini fərqləndirir?

- 8
- 2
- 3
- 4
- 6

652 Gələcək haqqında iformasiya hansı biliklərə bölünür?

- adı,siyasi,iqtisadi
- fəlsəfi,iqtisadi,ərazi yeri
- siyasi,iqtisadi,yaş
- intuitiv,adi,dini
- bilik,səmərəlilik,əməkdaşlıq və məsuliyyət

653 Ekoloji böhranın həll edilməsi prosesində bütün dünya ekoloqlarının fəaliyyətinin mənəvi bazasını aşağıdakı anlayışların hansı təşkil edir?

- ərazi yeri iqtiasi ,yaşayış yeri
- təhsil,iqtisadi,fəlsəfi
- siyasi,iqtisadi,yaş
- bilik,səmərəlilik,əməkdaşlıq və məsuliyyət
- fəlsəfi,iqtisadi,ərazi yeri

654 Yer kürəsinin hava və su hövzəsinin çirkənməsi ekoloji böhranın hansı anlayışına aiddir?

- növləri
- vəzifəsi
- strukturu
- əlaməti
- funksiyası

655 Ekoloji böhranın neçə əsas əlamətləri vardır?

- 8
- 2
- 3
- 5
- 6

656 Qapalı dairə əsəri kimə məxsusdur?

- E.Teylor
- Spinoza
- F.Engels
- Komponera
- Volter

657 Qlobal cəmiyyəti başqa adla necə adlandırmaq olar?

- Mədəni cəmiyyət
- Ekoloji cəmiyyət
- İqtisadi cəmiyyət
- Bütöv cəmiyyət
- Siyasi cəmiyyət

658 Tərkisilah və konversiyanın tətbiq olunması sosial ekologianın hansı anlayışına aiddir?

- növləri
- vəzifəsi
- strukturu
- əlaməti
- funksiyası

659 Sosial ekologianın neçə əsas vəzifələri vardır?

- 6
- 7
- 4
- 3
- 2

660 Rio-de Janeyroda keçirilən ekolji konqres neçənci ildə dinlənildi?

- 1998
- 1992
- 1995
- 1993
- 1997

661 Ekoloji böhranın əmələ gəlməsinin neçə mühüm səbəbi vardır?

- 5
- 6
- 2
- 4
- 9

662 İnsan biosferaya təsir edərək ,onu yeni keyfiyyət vəziyyətinə gətirir-bu nə deməkdir?

- ekologiya
- biosfera
- sosiosfera
- texnosfera
- noosfera

663 Hamının ətraf mühitin qorunmasına qayğı göstərməsi

- Ekoloji proses
- Ekoloji təşkilat
- Ekoloji şüur
- Ekoloji hərəkat
- Ekoloji böhran

664 İnsanın və onun genetik fondundan və bütövlükdə cəmiyyət üzvlərinin müdafiəsi, onların sağlam olması və tərəqqi etməsi üçün şəraitin yaradılması nəyə aiddir?

- Sosial ekologianın obyekti
- Sosial ekologianın funksiyası

- Sosial ekologiyanın vəzifəsi
- Sosial sosial ekologiyanın subyekti
- Sosial ekologiyanın formaları

665 Aşağıdılardan hansı sosial ekologiyanın funksiyasına aiddir?

- Sivilizasiyanın qorunması və ekoloji böhranın qarşısının alınması
- Sivilizasiyanın və həyatın qorunması naminə Yer kürəsində ekoloji təhlükəsizliyin təmin edilməsi
- Sosiologiyanın və yer kürəsinin təhlükəsizliyinin təmin edilməsi
- Həyatın qorunması naminə ekoloji tarazlığın təmin edilməsi
- Yer kürəsində suyun və ətraf mühitin cirkəlməsinin qarşısının alınması

666 İnsan fəaliyyətini tədqiq etməklə sosial ekologiya özündə hansı mühitləri birləşdirir?

- təbii və siyasi
- sosial və mədəni
- siyasi və texniki
- təbii və sosial
- iqtisadi və texniki

667 Cəmiyyət və təbiətin qarşılıqlı əlaqələrini vacib ünsürü.

- Siyasət
- Ekologiya
- Mədəniyyət
- Texnika
- Əmək

668 Ətraf mühitin qorunması, qlobal problem kimi ilk dəfə hansı ekoloji konqresdə dinlənildi?

- Kopenhagendə
- Qahirədə
- Kiotada
- Rio-de Janeyroda
- Misirdə

669 Ekoloji böhranın əmələ gəlməsinin mühüm səbəbləri

- Ətraf mühitə təzyiq, iqtisadi dəyişiklik
- Sosial-iqtisadi, atmosferin təmizlənməsi
- İqtisadi dəyişiklik, texnosferaya təzyiq
- İqlim dəyişikliyi, ətraf mühitə antropogen təzyiq
- İqlim dəyişikliyi, texnologiyaya təzyiq

670 Təbiət bəşəriyyətin inkişafında hansı ikili rol oynayır

- İqtisadi inkişaf, texnikanın inkişafi
- Mədəniyyətin formallaşması, texnikanın inkişafi
- İnsanların yaşayışı, iqtisadi inkişaf
- İstehsal üçün resurslar mənbəyi, insanların yaşayış mühiti
- Texnikanın inkişafi, mədəniyyətin inkişafi

671 Tərkisiləh və konversiyanın tətbiq olunması

- Sosial ekologiyanın predmeti
- Sosial ekologiyanın obyekti
- Sosial ekologiyanın subyekti
- Sosial ekologiyanın funksiyası
- Sosial ekologiyanın vəzifəsi

672 İlk dəfə olaraq ekologiya terminini işlətmüşdir

- O.Kont
- Z.Qumilyov
- D.Vaqner
- E.Gekkel
- M.Beber

673 İlk dəfə olaraq, ekologiya termini neçənci ildə irəli sürülmüşdür?

- 1970
- 1990
- 1860
- 1866
- 1971

674 Təbiət və cəmiyyət arasında qarşılıqlı münasibətlər haqqında elmdir.

- Sosial proseslər
- Sosial mədəniyyət
- Sosial siyaset
- Sosial ekologiya
- Sosial fəaliyyət

675 Əks mədəniyyət termini kim tərəfindən irəli sürülmüşdür?

- E.Teylor
- Spinoza
- F.Engels
- T.Rozzak.
- Volter

676 Cəmiyyətdə mövcud hakim mədəni sərvətlərə qarşı çıxan submədəniyyət necə adlanır?

- Ənənə
- Mədəniyyət
- Etalon
- əks mədəniyyət
- Norma

677 Gənclərin submədəni fəallıqları aşağıdakı hansı amillərdən keçir?

- ərazi yeri iqtiasi ,yaşayış yeri
- təhsil,iqtisadi,fəlsəfi
- siyasi,iqtisadi,yaş
- təhsil,yaş,yaşayış yerindən
- fəlsəfi,iqtisadi,ərazi yeri

678 ---ali mədəni sərvətlərə malik olan ---

- əks mədəniyyət
- kütləyə
- publikaya
- elitaya
- kütləvi cəmiyyət

679 —bəzi şeyləri başa düşən—

- əks mədəniyyət

- elitaya
- kütləyə
- publikaya
- kütləvi cəmiyyət

680 Görkəmli sosioloqlar Tarda və Lebona görə cəmiyyət heçnə başa düşməyən---

- kütləyə
- kütləvi cəmiyyət
- elitaya
- publikaya
- əks mədəniyyət

681 Mədəniyyətin inkişafında elm və texnologianın neçə keyfiyyət sıçrayışının böyük rolü olmuşdur?

- 9
- 4
- 6
- 3
- 5

682 Sosioloqlar mədəniyyətin inkişafında neçə qanuna uyğunluqları göstərir?

- 6
- 2
- 3
- 4
- 7

683 Hansı mədəniyyət elementi insanın can atdığı məqsədlərin əldə olunması üçün qəbul etdiyi inamlar sistemidir?

- anlayışlar sistemi
- funksional sistem
- münasibətlər sistemi
- sərvətlər sistemi
- qaydalar sistemi

684 Ayrı-ayrı mədəniyyətlər bizi əhatə edən gerçəkliyə ,Yerə,Göyə və s.yanaşma nümayiş etdirən mədəniyyət elementi necə adlanır?

- qaydalar sistemi
- sərvətlər sistemi
- anlayışlar sistemi
- münasibətlər sistemi
- funksional sistem

685 Dillə bağlı olub bizə ətraf aləm haqqında məlumat verən mədəniyyət elementi necə adlanır?

- funksional sistem
- sərvətlər sistemi
- münasibətlər sistemi
- anlayışlar sistemi
- qaydalar sistemi

686 Məşhur antropoloq U.Qudenau mədəniyyətin neçə əsas elementdən ibarət olduğunu hesab edir?

- 6
- 2

- 3
- 4
- 7

687 Mədəniyyətin neçə funksiyası fərqləndirilir?

- 8
- 3
- 4
- 6
- 5

688 Fərdə daxili tarazlığı təmin edən və onda vəzifə ,borc duyğusunu doğuran , habelə qrup daxili həmrəyliyi saxlamaq üçün zəruri olan və s.predmetlər necə adlanır?

- Ənənə
- Mədəniyyət
- Etalon
- Dəyər
- Norma

689 Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən sosial institutlar necə adlanır?

- Dini institutlar.
- iqtisadi institutlar
- siyasi institutlar
- mədəniyyət institutları
- Sosial institutlar

690 Onun şəxsi davranış modellərinin,fəaliyyət üsullarının,bu fəaliyyətin məhsullarının,onun çox vaxt başqalarına məlum olmayan ideya və fikirlərinin məcmusudur anlayışı necə adlanır?

- maddi mədəniyyət
- super mədəniyyət
- siyaset
- fərdi mədəniyyət
- əks mədəniyyət

691 Şəxsi mədəniyyət hansı mədəniyyət çərçivəsində mövcud olur?

- kütlə mədəniyyəti.
- toplum mədəniyyəti
- fərdi mədəniyyət.
- qrup mədəniyyəti.
- şəxsi mədəniyyət.

692 Təbiət tərəfindən verilməyən ,insan fəaliyyətinin məhsulları olan bütün vasitələr başa düşülür tərifi, aşağıdakı anlayışların hansına aiddir?

- maddi mədəniyyət
- super mədəniyyət
- siyaset
- mədəniyyət
- əks mədəniyyət

693 Proqnozun işlənib hazırlanması necə mərhələdən keçir

- 6
- 2

- 8
- 10
- 7

694 İnsanların şüuruna və fəaliyyətinə təsir edən gələcəkdə güman edilən mənfi xarakterli hadisə və proseslərin qarşısını almaq məqsədi güdən proqnoz tipi necə adlanır

- Hes biri
- Xəbərdaredici
- Normativ
- Analitik
- Axtarış

695 Gələcəyin tədqiqatda müxtəlif metodlar və tədqiqat vasitələri üsullarının dəyərini idrakı əhəmiyyətinin müəyyən edilməsi məqsədini həyata keçirən prqnoz tipi necə adlanır

- Heç biri
- Xəbərdaredici
- Analitik
- Normativ
- Axtarış

696 Bu və ya digər hadisənin prosesin gələcəkdə mümkün ola bilən vəziyyətini müəyyən edən proqnoz tipi necə adlanır

- Hes biri
- Axtarış
- Normativ
- Analitik
- Xəbərdaredici

697 Aşağıda qeyd olunanlardan hansı proqnozun tipinə aiddir

- Normativ
- Hamısı
- Axtarış
- Xəbəredic
- Analitik

698 Tətbiq olunan obyektin keçmişini haqqında məlumatə əsaslanaraq, onun xassələrini dəqiq müəyyənləşdirən, əlamətlərini vurgulayan, deduktiv və tarixi təhlil metodları əsasında onun modelini hazırlayan proqnoz necə olmalıdır

- hamısı
- Bilavasitə
- Heç biri
- Uzaq gələcək haqqında proqnoz
- Gözdən keçirilmə

699 İnsanın qabaqcadan hiss etməsi necə adlanır

- Adı
- İntuitiv
- Heç biri
- Elmi
- Dini

700 Mümkün olan ya da arzulanan perspektivlərin, nəzəriyyələrin, qərarların təsviri dedikdə nəzərdə tutulur

- Heç biri
- Qabaqcadan xəbər vermək
- futurologiya
- Proqnoz
- Qabaqcadan görmə

701 Bu və ya digər obyektin gələcəkdə mövcud olan nəzəriyyəsi haqqında elmi cəhətdən əsaslandırılmış mülahizələri necə adlanır

- Hipoteza
- Proqnoz
- Öncəgörmə
- Futurum
- Güman

702 Gerçekliyin qabağında əks etdirilməsi nesə adlanır

- Futurologiya
- Hipoteza
- Güman
- Heç biri
- Proqnozlaşdırma